



# QATLJAM

A Z E R



# QATLIAM

# **QANLA YAZILMIŞ TARİXİMİZ**

II hissa

**BAKI 2013**

BAKI 2013

# ÖN SÖZ

“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyükən nəslə bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Heydər Əliyev

Müəllif və tərtibatçı:  
*Könül Asıfqızı*

Redaktor:  
*Aytən Əzizagacızı*

“*Qətliam*”

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin öyrənilməsi üçün şərait yaranmış, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmış, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdır. Həqiqətlərin aşkarlanması, dünya ictimaiyyətinin diqqətinə çatdırılması qəddar, amansız ermənilərin iç üzünü açmış, zamanla xalqımızın başına gətirilən ağılasığmaz işgəncələrə səbəb olan bədxah niyyətləri ifşa olunmuşdur.

Tarixdən məlumdur ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülvüstan və Türkmençay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyaset gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Beləliklə, soyqırıım Azərbaycan torpaqlarının işgalinin ayrılmaz bir hissəsinə çevrildi.

1918-ci ildə Azərbaycanın hər iki - şimal və cənub hissəsində baş verən soyqırıım vahid məqsədlə təşkil edilmiş bir prosesin tərkib hissəsi olmuşdur. Ermənilər “dənizdən dənizə” dövlət qurmaq məqsədilə yüz ildən artıq bir dövrdə əllərinə fürsət düşdükcə Azərbaycan türklerinə qarşı soyqırıım siyasəti həyata keçirmişlər. Daha əvvəllər şimali Azərbaycan və Türkiyə ilə məhdudlaşan bu proses I dünya müharibəsindən sonra Cənubi Azərbaycanda da genişləndi. Lakin ermənilər Azərbaycanın və Şərqi Anadolunun heç bir yerində çoxluq təşkil etmirdi. Onlar yalnız kiçik dini və etnik azlıq olaraq dağınıq şəkildə Azərbaycanın bəzi bölgələrinə köçüb yaşayırlılar. Ona görə də

## **Qətliam (Qanla yazılmış tariximiz)**

Erməni dövləti qurmaq üçün yerli türk əhalini qırıb, onların ərazisi hesabına böyük Ermənistən yaratmaq lazımdı. Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının əsas səbəblərindən biri də məhz bu idi.

"Böyük Ermənistən" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistən ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin torpaq iddialarını pərdələmişdi.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistən adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyaseti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini üzə çıxarmışdır.

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç gündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi

## **Qətliam (Qanla yazılmış tariximiz)**

amansızlıqla qətlə yetirmişlər.

1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsləman öldürülmüşdür. Onların çoxunun meyidləri tapılmamışdır. Çünkü şahidlərin dediklərinə görə, ermənilər meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atıldılar ki, cinayətin izini itirsinlər.

Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qas və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topa Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdır. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmusdur.

Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanmışdır. Şamaxının müsləmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdır. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlı qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat təşkil etmişdir.

Ermənilər həmçinin bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmışlar.

Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdür. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağlıdırlar ki, bundan 35-i hazırda mövcud deyildir.

Daşnak-bolşevik birləşmələri nəinki Quba qəzasında, hətta Cənubi Dağıstanda, Bakıdan Dərbəndə kimi böyük bir ərazidə müsləmanların soyqırımını həyata keçirmək niyyətində idilər.

Azərbaycanın tarixində məlumdur ki, 1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qalmışlar.

## **Qətliam (Qanla yazılış tariximiz)**

Erməni cəlladları “Böyük Ermənistan” yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.

Erməni faşistlərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı bəşəriyyət üçün tarixi ibrət dərsidir. Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibəti bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarmışdır.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ulu öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Fərmanda deyilir: “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:

1. 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxılsın”.

1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə soyqırımı, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bu hadisələri azərbaycanlı olaraq unutmağa haqqımız yoxdur!

Ötən əsrд dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə bürüzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət otən əsrдən

## **Qətliam (Qanla yazılış tariximiz)**

tamamilə fərqli olduğuna görə şübhəsizdir ki, Ermənistan-Azərbaycan münaqışəsinin ədalətli həlli, erməni işgalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaq, işgəncələrə məruz qalan günahsız xalqımızın axıdılan qanı yerdə qalmayacaqdır.

Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq kimi məqsədlərinə çata bilməyən mənfur düşmənlərimiz öz törətdikləri vəhşilik və qeyri-insani hərəkətləri bu gün də Azərbaycan və azərbaycanlıların adına çıxarmağa səy göstərərək, dünyaya yaymağa çalışırlar. Bütün dünya əsl soyqırımı haqqında həqiqətləri bilməli, bu gün baş verən hadisələrin kökü və mahiyyəti açılmalıdır.

Ölkə rəhbərliyinin təşəbbüsü ilə bu istiqamətdə lazımi bütün işlər həyata keçirilir. Belə ki, ərazilərimizin erməni silahlı birləşmələri tərəfindən işğalı, Dağlıq Qarabağ problemi, ağılaşığmaz işgəncələrlə qətlə yetirilmiş, doğma yurdlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın üzləşdikləri çətinliklər daim Heydər Əliyev Fonduñun diqqət mərkəzində olmuşdur. Fond Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətlama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları uğurla davam etdirir. Təşkil olunan tədbirlərdə Heydər Əliyev Fonduñun təşəbbüsü ilə "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotosəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərc edilmiş materiallar, habelə fondun ümumtəhsil məktəbləri və uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsindən ibarət ekspozisiyalar nümayiş etdirilir. Faciənin bütün detallarını əks etdirən faktların beynəlxalq aləmə çatdırılması istiqamətində görülən işlərdə təşkilatın fəaliyyəti özünəməxsus yer tutur.


Azərbaycan həqiqətlərinin ictimaiyyətin diqqətinə çatdırılmasında, Dağlıq Qarabağ münaqışəsinin əsl səbəbkarları haqqında dünya birliyində aydın təsəvvürün formalasdırılmasında Heydər Əliyev Fonduñun Rusiya Federasiyasındaki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın xüsusi xidmətləri vardır. İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərərək erməni silahlı birləşmələrinin

ölkəmizin ərazisində həyata keçirdikləri soyqırımı siyasətinə dair faktları beynəlxalq birliyə təqdim edir.

Leyla xanım Əliyeva bildirmişdir ki, “Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət yetirir, hər il bu mövzuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təşkil edilir. Bu gün Fonduñuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbirlər keçirir. Bu tədbirlərə alımlar, tarixçilər, kulturoloqlar, gənclər və kütləvi informasiya vasitələri cəlb olunur. İslam Konfransı Təşkilatının Mədəni Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi mən 2008-ci il mayın 8-də “Xocalıya ədalət” aksiyası keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. Bu aksiyanın məqsədi faciə haqqında məlumatı beynəlxalq birliyə çatdırmaqdır. Bu gün dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” veb-saytının təqdimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tapmaq mümkündür”.

Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Aparılan təbliğat işlərinin nəticəsidir ki, indi bir çox ölkələrdə Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi haqqında fərmanı imzalayan ümummilli lider Heydər Əliyev əsl tarixi də ilk dəfə ortaya qoydu, xalqı tarixinə sahib çıxmaga çağırıldı. Ölkə prezidenti cənab İlham Əliyevin hər zaman çıkışlarında dediyi kimi, hər şeyə rəğmən Azərbaycanda ikinci bir erməni dövləti yaranmasına imkan verilməyəcək.



*“1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsr dən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdidi idi. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi”.*

**Heydər Əliyev**

# UNUDULMUŞ FACİƏ



*Məmmədəmin Rəsulzadə  
31 mart 1919-cu il*

Martin 31-i Azərbaycan tarixi siyasetində unudulmaz üç günü xatırladır. Günlər var ki, sevincək böyüklüyü ilə, günlər də var ki, felakət və qüvvəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi.

Bu gün tarixin qeyd edə bildiyi "aşura", "bartelemi" (Varfalameyefski noç) kibi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi.

Bizə deyə bilərlər ki, hərb-iümmüni səfahəti arasında mart hadiseyi-əliməsini dəfələrlə ötən əsəfli hadisələr vaqe olmuşdur, bunun üçün də dəxi mart günlərində Bakı sokaklarında icra olunan məzalim və qətalibi Ərəbistanın qızığın çöllərində və yaxud Firəngistanın inqilabla qaynar səhralarında hadisə olan uzaq misallar ilə müqayisə etməyə hacət!

Əvət! Doğrudur, doğrudur ki, Belçikada, Serbiyada, Türkiyədə, Macarıstanda, nəhayət, Qars, Mərəş, Van və sair yerlərdə, hətta hərbi-ümmümidən rəsmən xaricdə qalan İranda Urmu, Səlmas və Xoyda şəklən Bakı hadisələrinə bənzər, bəlkə də bundan daha fəci hadisələr vaqe olmuşdur.

Bunlar doğrudur!

Biz Bakıdakı mart hadisələrini yada salarkən, şübhəsiz ki, o günlərdə icra olunan vəhşətə, zülmə, yixılan xanimanlara, parçalanıb da divarlara mixlanan yavrulara, hətk olunan, irz və namuslara dəxi ətfi-nəzər ediyor, insanın bu anda dönüb canavardan betər bir hala

düşmək ləyaqətində dəxi olduğunu böyük bir hissi-infeal və şerməndəliklə görürüz.

Fəqət mart günlərimizdə əsl martda söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük və daha şəni, daha mərdü, daha iyrənc bir hadisə vaqe olmuşdur.

İctimai bir inqilab nam və pərdəsi ilə ortaya çıxıb milli bir ədavət icra edilmişdir.

Burjuaziya elani-hərb edilib nəticədə sosialist, bolşevik və müsavat-heç birisinə fərq qoyulmadan kəsilmək və atılmaq olmaq kafi gəlmişdi.

Bu nöqtəyi-nəzərdən şumlayanların Bakıda çıxardıqları hadisələr Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orda sinfi bir hərb, burda isə sinfi hər namı altında milli bir qətal, bir qətalim icra olunuyordu.

Daşnaklar intiqam alıyordu. Bu intiqam hər növ qonşuluq inqilablaşlıq, vətəndaşlıq hissini korladır, yan-yanə sülh və müsalimət ilə yaşayış millətləri sənələrlə bir-birindən ayıriyordu.

Bolşeviklər sizə "muxtariyyət deyil, xərabələr verəcəklər" deyirdər. Müttəfiqləri daşnaklar da indi izah ediyorlar ki, Bakuyu sahiblərinin əlindən çıxartmaları ilə onlar erməniliyi mühafizə ediyormuşlar.

Həqiqətdir ki, martin 18-dən 20-sinə qədər Bakı türk demokratiyasının qafasında partladılan toplar, müsəlmanlar həqqində görülən müzalim Azərbaycan fikrini daşıyanı, muxtariyyat və istiqlal əqidəsi ilə pərvərdə olan vücuḍları məhv etmək üçün idi.

Fikir öldürmək istənilirdi. Millət kəsildi. Fəqət kəndiləri inqilabçı ikən inqilabın böyük dəsturunu unudurlardı: məşəli əfkarənə sənməz xün ilə!

Martda tökülen qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürmədi, Bakı küçələrində tökülen nahaq qanlar, bir "pisuz" yaxılan İsmailiyyə isə bir ipilin işini görərək ürəklərdə məşəlini daha ziyadə tutuşturdu. Azərbaycan fikri bir kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi.

Bakı bir qan və fitnə ocağı deyil, paytəxtimiz oldu!

Bu gün mart hadisələri kibi böyük bir riyazət nəticəsində kəndi həqqini istirdad etmiş olan paytəxtimizdə 31 mart şühədasının ruhi-məzəluminə fatihələr okurkən bir şey xatırlamaq istərəm.

Mart hadisəsindəki müvəffəqiyyətsizliyin ən böyük səbəbi-bunu hər kəs təsdiq ediyor ki, cəmaətimizin başsızlığı, o vaxta qədər bil-

diyi cəmaət xadimlərinə və siyasi fırqə rəislərinə deyil, qeyri-məsul adamlara əqlindən ziyadə hissiyyatına tabe şəxslərə uyduğu olmuşdur.

Lillahülhəmd, bu gün o vəziyyətdə deyiliz. Millətin müqəddəratından məsul hökumət və bu hökuməti doğmuş parlamana malikiz.

Hökumət və parlamanımızın bütün nəqəsatilə bərabər, bir məziyyəti var ki, böhranlı və məsuliyyətli dəqiqələrdə millətə başçılıq edər. Onu hər hissiyata qapılmış yol ötən "mücahidlərin" şərrindən saxlaya bilər.


Bunun üçün lazımdır ki, biz bütün hərəkatımızda etidaldən uzaqlaşmayıb sükun və intizamı pozmayalıq.

Tətil heyəti bizi bu gün matəmə dəvət edir. Bu dəvətə icabət edərək bütün həyatı durduraraq mart şuhədasının ruhi-məzlumi qarşısında diz çökəlim, deyəlim ki, siz məzлum olduğunuz. Biz sizin bu məzlumiyyətinizi təlafi etdirmək üçün qanınızın bahasına aldığımız hürriyyət və istiqlali bərk saxlayacağız.

*İstiqlal, 1919, 31 mart.*

# 31 MART

## Azərbaycanlıların soyqırımı günüdür



1918-ci il martın 31-dən aprelin 2-dək ermənilərin qətlə yetirdiyi insanların sayı

Bakıda	- 12 min nəfər
Şamaxıda	- 7 min nəfər
Qubada	- 2 min nəfər
Şamaxı, Göyçay və Ərəş	- 8 min nəfər
Şərur və Naxçıvanda	- 3 min nəfər
Zəngəzurda	- 7700 nəfər

Ermənilərin yerlə-yeksan etdiyi kəndlər

Şamaxıda	- 58
Qubada	- 122
Qarabağın dağlıq hissəsində	- 150
Zəngəzurda	- 115
İrəvan guberniyasında	- 211
Qars əyalətində	- 92

Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli qərarı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir

# BAKİ QIRĞINLARI

Xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımı siyasetinin dərin tarixi kökləri vardır. Qeyd etmək lazımdır ki, erməni millətcilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasəti iki yüz ildən artıq bir dövrü əhatə edir. Bu mənfur siyasetin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistən” dövləti qurmaqdır.

Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasetin Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır. 1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır. Tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkaranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdir.

Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətlamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra verilmişdir.

Tarixin səhifələrini vərəqlədiyimiz zaman aydın görmək mümkündür ki, Rusyanın himayəsindən ilhamlanan erməni daşnakları hər zaman öz şovinist millətçi məqsədləri üçün azərbaycanlılara qarşı vəhşi qırğın və talanlara əl atmışlar. Məhz belə hadisələrdən biri də 1918-ci ilin martında Bakıda törədilmiş azərbaycanlıların kütləvi qırğını aktı olmuşdur.

1918-1920-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçirmişlər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında, yenə də Bakıdan başlanmıştır. Özü də bu qırğın 1905-ci ilə nisbətən ermənilər tərəfindən daha məharətlə hazırlanmış və amansızlıqla həyata keçirilmişdir. Bunun əsas səbəbi Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə ölkənin I Dünya müharibəsindən çıxması nəticəsində əsgərlərin döyüş bölgələrini tərk etməsi olmuşdur. Qafqaz cəbhəsindəki Rusyanın hərbi hissələrinin tərkibində olan əsasən erməni zabit və əsgərlərinin silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya



Kaspi qəzetiñin Nikolayevski (müasir İstiqlaliyyət) küçəsində Mart hadisələrində baş vermiş yanğından sonra

dolmasından bolşevik donu geyinmiş, əlində V.I.Leninin fövqəladə Zaqafqaziya komissarı vəzifəsinə təyin edilməsi haqqında mandatı olan daşnak Stepan Şaumyan məharətlə istifadə edir. V.Leninin mandatı ilə Tiflisə gedən S. Şaumyan orada istədiyinə nail ola bilməyərək Bakıya qaydır. Beynəlmilə proletar Bakısında demək olar ki, bütün hakimiyyəti öz əlinə keçirən S. Şaumyan ondan məharətlə azərbaycanlılara qarşı mübarizədə istifadə edir. S. Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən azərbaycanlı qırğınları sonralar bütün Azərbaycana yayılır.

Azərbaycanlılar bütün vasitələrdən istifadə edərək barışığa çalışırlar. Azərbaycanlıların nümayəndələri dəfələrlə bolşeviklərə qarşı ermənilərlə ittifaq bağlamağa çalışmış, lakin ermənilər hər dəfə buna qeyri-müəyyən cavab vermişlər.

Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya getirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanın anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücumu keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dirnağa qədər silahlanmış erməni əsgərləri müsləmanların evlərinə basqınlar edərək onları

## Qətliam (Qanla yazılmış tariximiz)

vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən, qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdır.


Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdir. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevriləlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər sayıə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.

Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri pulemyotların atəsi altında əhalisi tamamilə azərbaycanlılardan ibarət "Məmmədli" və "Zibilli dərə" deyilən yerlərdə azərbaycanlıların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanın evlərin içini atır, üç-dörd günlük körpələri süngülərin ucuna keçirirdilər. Qaçmış valideynlərin bütün südəmər körpələri vəhşiliklə öldürülürdü. Valideynlərin özlərini isə küçələrdə qovub qətlə yetirirdilər. Şəhərin bu hissəsində çox az adama qaçıb öz canını qurtarmaq nəsib olmuşdu. Azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırlar. Azərbaycanlı qadınlarını öldürür, çalalara dolduraraq basdırırlar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadının meyiti tapılmışdır. Şahidlər deyirdilər ki, ermənilər öldürə bilmədikləri qadınların hörukələrini bir-birinə bağlayır, başaçıq, ayaqyalın qabaqlarına qatıb küçələrlə qovur, yolda tüfəngin qundağı ilə döyürdülər.

Şəhərdə bir qədər sakitlik yaranandan sonra meyitləri basdırmaq üçün şəhərin bu hissəsinə gələnlər böyük dəhşətlərlə üzləşmişlər.

Ermənilərin Bakıda törətdikləri özbaşınalıqlar dövründə bir çox görkəmli memarlıq nümunələri dağdırılmış, yandırılmış, yararsız hala salınmışdı. Bunların sırasında Xalq evini, Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, müsəlman

## Qətliam (Qanla yazılmış tariximiz)



Müsəlman xeyriyyə cəmiyyəti binasının – İsmailiyyənin (hal-hazırda, AMEA-nın prezidiumu) mart soyqırımı zamanı yandırılması

siyasi partiyaları iquamətgahlarını, qəzet - redaksiyalarını (rusca çıxan "Kaspi", azərbaycanca çıxan "Açıq söz" qəzetləri) göstərmək olar. Bakının ən böyük məscidlərindən biri top mərmiləri ilə dəlik-deşik edilmişdi. Bu vəhşiliklərin nəticəsi olaraq çoxlu azərbaycanlı tərk etməli olmuşdular. Ən görkəmli müsəlman siyasi xadimlərin həbs edilmiş və güllələnmişdir.

Martın 20-də "Kaspi" redaksiyası ilə "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyəti arasındaki döngəyə 3 əsgərin müşayiətilə erməni zabiti gəlir və "İsmailiyyə"nin binasına girir. Bir müddətdən sonra binanın pəncərələrində tüstü, alov görünür və təkcə Bakı azərbaycanlılarının deyil, bütün şəhərin bəzəyi olan bu möhtəşəm bina yanğından məhv olur.

Şaumyan Bakıda ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi don geydirməyə çalışırdı ki, guya bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən yox, Sovet hakimiyyətinə sədaqətindən doğmuşdur. Məlumdur ki, 3 gün, martın 30, 31 və aprelin 1-də Bakı şəhərində şiddətli qırğın olmuşdur. Bu qırğına siyasi vuruşma donu geyindirən Şaumyan yazırı: "Bir tərəfdən, Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl qızıl ordu, qısa müddətdə yenidən qura bildiyimiz qırmızı donanma və erməni milli hissələri, digər tərəfdən "Müsavat" partiyasına başçılıq etdiyi

və içərisində çoxlu rus zabiti olan müsəlman dikaya diviziyası və silahlı müsəlman quldur dəstələri vuruşurdular".

Müsəlmanların həqiqətdə vuruşmaq üçün elə bir qüvvəli silahlı dəstələri və silahı yox idi. Onun təsvir etdiyi bütün Sovet hərbi hissələrində vuruşanlar isə əslində erməni daşnakları və bolşevik cildinə girmiş erməni millətçiləri idi.

Şaumyan həyasızcasına "Daşnaksutyun" partiyasına məxsus olan hərbi hissələrin Bakıda azərbaycanlı əhalinin qırılmasında iştirakına haqq qazandırmağa çalışırdı. O yazırıdı: "Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdir, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərkəndən buna yol verdik. Müsəlman yoxsulları böyük zərər çəkmiş, lakin onlar indi bolşeviklərin və Sovetlərin ətrafında daha sıx toplaşmışlar".

Arxivlərimizdə Bakı faciəsi ilə bağlı Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin tərtib etdikləri çoxlu dindirmə protokolları, ayrı-ayrı evlər, küçələr üzrə qarətlər, evlərin yandırılması, qətl və ölüm hadisələri ilə əlaqədar çoxlu zərərçəkən və şahid ifadələri, ayrı-ayrı ailələrə vurulmuş zərərin miqdarı, qarət olunmuş əşyaların, öldürülənlərin və yaralananların siyahıları, aktlar və s. qorunub saxlanılır.

Təəssüflər olsun ki, komissiya Bakıda ermənilərin xalqımıza vurduğu maddi zərərin miqdarı, qətlə yetirdikləri və yaraladıqları əhalinin sayını dəqiq müəyyənləşdirmək işini başa çatdırı bilməyibdir. S. Şaumyan isə Moskvaya



yazdığı məktubda bilərkəndən bu rəqəmi azaldaraq guya hər iki tərəfdən cəmi 3 min nəfər olduğunu yazmışdı.

Lakin saxlanılan sənədlərdəki məlumatlarla tanışlıq, o dövrə bu hadisənin bilavasitə iştirakçılarının xatirə və məqalələri, Bakıda dağılıb, xarabazara çevrilmiş küçə və evlərin əlimizdə olan foto şəkilləri sübut edir ki, şəksiz bu hadisələrdə 10 minlərlə adam qətlə yetirilmiş, xalqımıza yüzlərlə milyon manatlıq maddi zərər vurulmuşdur. 1933-cü il aprel ayının 1-də Almaniyanın Münhen şəhərində M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "İstiqlal" qəzetinin 31-ci nömrəsində həmin hadisənin 15 illiyi münasibəti ilə çap olunmuş məqalədə oxuyuruq: "1918-ci il 22 martda Bakının "İsmailiyyə" binasının möhtəşəm salonunu milli musiqi, tans, qəhqəhə sevinc və gülüş titrədirdi. "Novruz" bayramı qarşılanmaqdə idi. Bir həftə sonra 31 martda isə, bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları ilə, kitabxana, qiraətxana, yetimlər yurdunun yerləşmiş olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində idi. Yandırılmışdı. Yandırılan bir tək "İsmailiyyə" deyildi. Türklərə məxsus bütün mətbəələr, mətbuat idarəxanaları, milli teatr binaları, məktəblər, xəstəxanalar, camilər, milli mədəni müəssisələr yerlə yeksan edilmişdi. Bir həftə içərisində Bakı bütün simasını dəyişmişdi".

O mart günlərini fotoqraf vasitəsilə təsbit etmiş bir çox iranlı, polyak, gürcü taniyıram və bunların heç birindən olmayan M. Kulqə adlı bir əcnəbi hadisələri belə anladır:

"Yalnız müsəlman əhali tərəfindən məskunlaşmış məhəllələri qırıb, əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evlərə atəş vurur, çocuqları bu atəşlərə ataraq diri-diri yaxır, 3-4 günlük südəmər çocuqları isə süngülərinə taxırırlar.

Hadisələrdən sonra torpağa gömülmüş 57 islam nəşri bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi.

Öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq üryan bir halda küçələrdə qabaqlarına qatıb sürür və özlərini tüfəng dibçəkləri ilə vururdular. Kimsəyə rəhm edilmirdi. Çocuqlara rəhm edilmədiyi kimi, ixtiyarlara da aman yoxdur. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası, 60-70 yaşında qadınları öldürmiş və 25 yaşında təzə gəlini diri-diri divara mixlamışlardı... Bir sözlə, Moskva Azərbaycanda sosializm və kommunizm qurmaqla məşğul idi.

Gərək M. Kulqenin, gərəksə digər əcnəbilərin, o günlərin xatirəsi olmaq üzrə, almiş olduqları və bu gün əllərdə mövcud fotoqraflar çox faciəli mənzərələr əks edirlər. Mələk qədər sevimli bir azəri yavrusu Bakının bir divarına civlənmişdir və civ yavrunun ta qəlbini dəlib kecməkdədir. Bir yığım qızlı-erkəkli çocuq ölüleri üzərində qocaman çoban köpəkləri bu məsum

yavruları gəmirir. Çılpaq bir qadın yerə sərilmüş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir... 31 martın xatirələri yalnız bunlar deyildir. Mən hələ 10 minlərlə azəri qızı və qadınlarının əsir sürüşü halında götürüldüyünü, "Rekord" teatrosunun o gün məhsəri andiran mənzərələrini, əsir bazارında azəri qızlarının satıldığlarını və sairini qeyd etmirəm.

Çünki 31 martı xatırlamaq və canlandırmaq üçün bu qədər də kafidir, bu qədər də bəsdir".

Mahiyətə milli soyqırımı olan "Mart döyüsləri" Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdürü daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.

Bolşeviklərin böyük dövlətçilik siyasetinin labüb nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyaseti ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.

Ermənilərin xalqımıza qarşı törətdiyi bütün bu vəhşiliklərin ildönümləri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci ildə martın 31-də milli matəm günü kimi qeyd olunmuşdur.

# Bu, böyük ədalətsizlidir, bu, humanitar fəlakətdir

Uzun illərdir ki, torpaqlarımız işgal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistən işğalı altında qalır. Bu işgal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyaseti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Bu, böyük ədalətsizlidir, bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və orada bilavasitə göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının çoxsaylı qətnaməleri, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların qərar və qətnaməleri məsələnin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasını tələb edir.

İlham Əliyev



# ŞAMAXI SOYQIRIMI

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxı zənginliyi, yüksək mədəniyyəti, ölkəmizə bəxş etdiyi dəyərli, unudulmaz şəxsiyyətləri (Xaqani Şirvani, Fələki Şirvani, İmadəddin Nəsimi, Hacı Zeynalabdin Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət və b.) ilə daim yadelli işgalçıların diqqət mərkəzində olmuşdur. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxıda ermənilərin törətdiyi vəhşiliklərin arxasında Rusyanın işgalçi, imperiya siyasetinin dayandığını tarixi faktlar sübut edir.

Məlumdur ki, Şamaxıda müxtəlif dövrlərdə - 1191, 1667, 1856, 1859, 1861, 1872 və 1902-ci illərdə 2000 nəfərin ölümü, 16 min nəfərin evsiz-eşiksiz qalması, 4000 ev, 6 məscidin uçması və bazarın yanması ilə nəticələnən zəlzələlərin baş vermesi Şamaxıda acınacaqlı vəziyyətin yaranmasına səbəb oldu. Bu fürsətdən istifadə etmək fikrinə düşən Çar hökumətinin bədxah niyyətləri özünü bürüzə verməyə başladı. Əhaliyə qarşı düşmən münasibəti göstərilərək zəlzələdən sağ çıxmış 16 min şamaxılıya cəmi üç həkim, bir tibb bacısı yardımına göndərildi. Hökumətdən heç bir köməklik görməyən şamaxılılar xilasetmə işlərini özləri həyata keçirirdilər.

1905-1906-cı illərdə Çar xəfiyyə idarəsinin təhribi ilə (6-9 fevral 1905) Bakıda və digər bölgələrdə ermənilər tərəfindən müsəlman qırğınları törədilsə də, bu zaman Şamaxıda ciddi qarşıdurma qeydə alınmamışdır. Lakin buna baxmayaraq, Şamaxıda olan ermənilər Tiflis, Qazax, Gəncə, Şuşa və Cəbrayılda müsəlmanları qıran cinayətkarlara hər cür maddi köməklik göstərmişlər.

Çarızmin azərbaycanlılara inamsızlıq göstərərək onları orduya çağırmasından da azərbaycanlıların silahdan istifadə edə bilməməsinə, təşkil olunan milli qırğınlardan zamanı onların tamamilə müdafiəsiz qalmasına səbəb olurdu. Bununla bağlı M.Ə.Rəsulzadə yazdı: "Çarlığın Azərbaycan türklərinə endirdiyi böyük zərbələrdən biri, onu əsgərlik hikmətindən miəf tutmasıydı. Bu surətdə fitrətin cəngavər bulunan bura türklərinə əsgərlik haqqını unutdurmaq və bu surətlə onları Rusiya imperializmi zərərsiz bir hala qoymaq istəmişdi".

Məhz rus çarızminin və sovet Rusyasının yeritdiyi imperiya siyasetinin, millətlər və dinlər arasında nifaq salmaq, onları bir-birinə qırdırmaq siyasetinin nəticəsi olaraq 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı növbəti dəhşətli cinayətlər törədilmişdir.



Rusyanın müstəmləkələrində, o cümlədən Azərbaycanda milli şurun inkişafına 1918-ci ildə Şamaxıda ermənilərin törətdiyi cinayətlər, 1917-ci ildə baş verən burjua inqilabından sonra yaranmış şərait müsbət təsir göstərmişdir. Bolşeviklərin 1917-ci il oktyabr çevrilişindən sonra bəyan etdikləri "millətlərin öz müqəddəratını təyin etmək hüququ" millətlərin müstəqil dövlətlər yaratmaq arzularının reallaşdırılmasında onlara müəyyən ümidi lər vermişdir. Lakin oktyabr çevrilişindən dərhal sonra bolşeviklər neft və digər sərvətlərlə zəngin olan Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün yerli əhaliyə qarşı soyqırım siyaseti həyata keçirməyə başladılar.

1918-ci ilin mart qırğını və 1990-ci il 20 yanvar faciəsi dövründə kommunist rəhbərlər tərəfindən səsləndirilən "bizə azərbaycanlılar deyil, Azərbaycan lazımdır" sözleri bu siyasetin mahiyyətini açıb göstərir. Hazırda bir milyondan artıq azərbaycanının öz vətənində qaçqına çevrilməsi, Dağlıq Qarabağ münaqişəsi zəminində törədilən Xocalı soyqırımı, Qaradağlı, Ağdaban və digər faciələr, Azərbaycan ərazisinin 20%-nin işgal altında olmasının da əsas səbəbi məhz bu siyasetin müasir dövrdə davam etdirilməsidir.

Tarixi araşdırduğumuz zaman aydın görmək olur ki, ermənilər bu soyqırımı həyata keçirmək üçün əvvəlcədən möhkəm hazırlaşmışdır. Şamaxı şəhəri də digər iri sənaye mərkəzləri kimi soyqırım üçün əsas obyekt seçilmişdi.

Bakı Sovetinə rəhbərlik edən xalqımızın qəddar düşməni S.Şaumyanın 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasetində ermənilər fəal rol oynamışlar.

S.Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı planlaşdırılan

## Qətlam (Qanla yazılmış tariximiz)

cinayətlərə hazırlıq məqsədilə 1917-ci ilin sonu 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah-sursat paylamışdır. Bu dövrdə müxtəlif cəbhələrdən 7 min erməni əsgəri Bakıya gətirilərək, Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdir. İstintaq Komissiyası tərəfindən hazırlanın sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdir.

Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri Xasməmmədov 1918-ci il martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi telegramında yazırkı ki, "...martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi



Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır".

Cənubi Qafqaz Seymi Azərbaycan nümayəndlərinin tələbi ilə Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari hissələri, iki təyyarə, zirehli qatar, çoxlu silah və sursat ayırmışdır. 1918-ci il aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaxın silahlı dəstə Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdur. Eyni zamanda şimaldan - Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməddin Qotsinskinin qüvvələri hücumu keçmişdir. Belə ki, çətinliklə də olsa, azərbaycanlılara qarşı erməni qırğınlarının karşısını almaq mümkün olmuşdur.

## Qətlam (Qanla yazılmış tariximiz)

Cox təəssüflər olsun ki, Şamaxı soyqırımının baş verdiyi dəqiqlikləri müəyyənləşdirmək mümkün deyil. Belə ki, bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində 3-16 aprelədə baş verdiyi qeyd olunur. Cinayətlərin baş verdiyi günləri mövcud olan mənbələri müqayisəli təhlil etməklə müəyyən etmək mümkündür.

Araşdırmaşalar Şamaxı soyqırımının qısa fasılərlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir (mötərizənin içərisində yazılın tarixlər yeni təqvimlədir):

I mərhələ - martın əvvələri - 15 (27) mart 1918-ci il (400 erməni əsgərinin Kürdəmirdən Şamaxıya doğru irəlləməsi ilə başlayıb, 15 (27) martda dini rəhbərlərin razılaşması ilə müvəqqəti dayandırılıb).

II mərhələ - 18 (30) mart-28 mart (9 aprel) 1918-ci il. (1918-ci il martın 18-də (30) başlayıb və martın 28-də (aprelin 9-da) İ. Ziyadxanovun dəstəsinin Şamaxını azad etməsi ilə müvəqqəti qarşısı alınıb).

III mərhələ - 6 aprel (18 aprel) - 20 iyul (1 avqust) 1918-ci il. (İ. Ziyadxanovun dəstəsinin Şamaxını tərk etməsindən, martın 31-dən 6 gün sonra Şamaxının yenidən ermənilər tərəfindən tutulması ilə, yəni 1918-ci il aprelin 6-dan (18) başlayıb və Türkiyənin Qafqaz İsləm Ordusu ilə birlikdə milli ordunun iyulen 20-də (avqustun 1-də) Şamaxını azad etməsinə qədər davam edib).

Azərbaycanlıların soyqırımı Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, XI rus ordusu tərəfindən 29 aprel 1920-ci ildə Şamaxının yenidən işğali ilə davam etmişdir.

1918-ci il martın əvvələrində rus-türk cəbhəsindən geri qayıdan 400 nəfər erməni əsgərinin Kürdəmirdən Şamaxıya gəlməsi ilə Şamaxıda ermənilər tərəfindən dinc əhaliyə qarşı cinayətlər başlamışdır. Onların məqsədlərindən xəbərsiz olan Bakı Müsəlman Komitəsi Şamaxı şəhər rəhbəri Teymur bəy Xudaverdiyevə məlumat verərək Şamaxıya qayıdan erməni əsgərlərinə yardım göstərməyi xahiş etmişdi. Buna görə də Şamaxı rəhbərliyi onları qarşılamaq üçün Ağsuya nümayəndə heyəti göndərmişdi. Lakin nümayəndə heyəti yolda olarkən xəbər tutmuşdu ki, həmin erməni dəstəsi bir neçə hissəyə bölünərək müdafiə cəhətdən ən zəif yaşayış məntəqələri olan Bico və Ləngəbiz kəndlərinə hücum etmişlər. Atışma nəticəsində bir neçə müsəlman və erməni öldürülmüşdür. Bu hadisədən daha da azgınlaşan ermənilər dərhal Bakı erməni komitəsinə məlumat vermişlər. Onlar da yerli əhalini tamamilə məhv etmək üçün az müddət ərzində müxtəlif silahlarla təhciz edilmiş 3 min erməni Şamaxıya göndərmişlər. Bundan xəbər tutan Müsəlman İcraiyyə Komitəsinin yerli şöbəsi Şamaxı əyalət rəisi Hacıcamalbəyovu, əyalət qazisi Abdulkhalıq



Əfəndi Əfəndiyevi və erməni yepiskopunu onlarla danişqlara göndərmişdi. Nümayəndə heyəti onlardan geri qayıtmalarını xahiş etdikdə, erməni quldur dəstəsinin başçısı cavabında bildirmişdi ki, "biz bura qayıtmaq üçün deyil, Şamaxıni yerlə-yeksan etməyə, müsəlman əhalini tamamilə qırmağa gəlmişik".

Bundan sonra nümayəndə heyəti Şamaxıya qayıdaraq vəziyyətdən çıxış yolları axtarmağa başlamışlar. Ertəsi gün erməni yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov Müsəlman İcraiyyə Komitəsinin Şamaxı şöbəsinə gələrək Xaç və İncil karşısındakı azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içərkək söz vermişlər. Səhəri günü 18 mart 1918-ci il tarixdə səhər saat 6:00-da ermənilər Şamaxını mühəsirəyə alaraq 10 topdan, yüzlərlə pulemyotlardan və digər silahlardan səhəri atəşə tutmuşlar. Bundan sonra səhərin bir neçə məhəlləsində yanğınlar başlamışdır. Həmin günün axşamı müdafiəsiz qalan səhər əhalisi təslim olmağa məcbur olmuşdu. Bundan sonra ermənilər dinc əhaliyə qarşı dəhşətli soyğunçuluq və qırınlar törətməyə başlamışlar. Şamaxıya daxil olan erməni yaraqları səhəri yenidən talan etmişlər. Səhərdə az-çox salamat qalmış tikililər yandırılmış, səhər yaxınlığında olan qəbiristanlıqlar təhqir edilmişdi. Şamaxıda ermənilər tərəfdikləri qətləri xüsusi qəddarlıqla həyata keçirmişlər. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış,

qarınları yırtılmış, yandırılmış, çox böyük əziyyətlərə öldürülmüşlər.

"Azərbaycan" qəzeti 1918-ci il 19 saylı buraxılışında gedən bir yazıda qeyd olunmuşdur ki, S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.

Şamaxıda qırğına rəhbərlik edən S. Lalayevin qəddarlığı o həddə çatmışdır ki, bu hətta onun silahdaşı olan İ. Boqomolovun da narazılığına səbəb olmuşdu.

İ. Boqomolovun A. Caparidzenin adına göndərdiyi müraciətdə deyilirdi: "Bir daha sizdən xahiş edirəm ki, cəllad Lalayevi həbs edəsiniz. O, çoxlu sayıda qadın və uşaq öldürmiş, evləri qarət etmişdir. Lakin bu müraciətə A. Caparidzedən heç bir cavab olmamışdır. Çünkü o, S. Lalayevi himayə edən S. Şaumyanın onun həbsi ilə bağlı hərbi-istintaq komissiyasının sədri Koje-makoya etdiyi etirazdan xəbərdar idi.

Müəyyən edilmişdir ki, Şamaxıda baş verən cinayətlərin daha qəddarlıqla həyata keçirilməsində rus və erməni millətçilərinin anti-türk, anti-müsəlman siyaseti ilə yanaşı, S. Lalayevin şəxsi intiqam hissi, yerli əhaliyə bəslədiyi kin-küdürütin də müəyyən təsiri olmuşdur. O, 1905-1906-ci illərdə baş vermiş erməni-müsəlman qırınları zamanı öldürülmüş atasının və əmisinin intiqamını şamaxılıldan almaq üçün dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmüşdi. Lakin faktlar sübut edir ki, 1905-1906-ci illərdə onun atası və əmisi öz cinayətkar əməllərinin qurbanı olmuşlar.

Şamaxıda ermənilərin tərəfdikləri vəhşiliklər o qədər dəhşətli olmuşdur ki, hətta nə qədər çalışsalar da o dövrdəki bolşevik mətbuatı da bu faciəyə öz münasibətini gizlədə bilməmişdir. Lakin onlar müsəlman əhaliyə qarşı edilən bu vəhşiliklərə "dinc əhaliyə qarşı da bəzi haqsızlıqlar törədildi" kimi loyal münasibət bəsləməklə kifayətlənmişlər.

Azərbaycan xalqının böyük oğlu, görkəmli ictimai xadim N.Nərimanov Şamaxı qırğını haqqında yazırı: "Şamaxıdan qayıdandan sonra... M.Əzizbəyov göz yaşı içinde şahidi olduğu faciəni mənə danışdı. S. Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdürlər; onlar hələ dünyada görünməmiş bir cinayət tərəfdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yadırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda Sovet hakimiyyəti daşnaklardan, asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariyatının Sovet hakimiyyətindən üz döndərməyə öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi".

S. Lalayevin rəhbərliyi ilə təkcə Şamaxı səhərində bir neçə gündə minlərlə

## Qətliam (Qanla yazılmış tariximiz)



müsəlman qətlə yetirilmişdir, hansı ki, onların arasında Şamaxının adlı-sanlı şəxsiyyətlərindən olan Molla Cəfərqulu Axund, şəhər hakimi Teymur bəy Xudaverdov, birinci dövlət dumasına Şamaxıdan deputat seçilmiş Məmməd Əliyev, Molla Hacı Məhyəddin Əfəndi, Hacıbaba Abbasov, Əşrəf Haciyev, Hacı Əbdül, Xəlil Əhmədov,

Ağa Əhməd Əhmədov, Hacı Qəni Zeynal, Hacı Əbdül Hüseyn Zeynalov, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Hacı Əbdül-Qasım Qasımov, Əyyubağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov, Mahmud Hacıağası oğlu və bir çox başqaları da öldürülənlərin arasında idi.

Şamaxıda bu dövrdə ermənilər tərəfindən 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilmiş Cümə məscidi də yandırılmışdır. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Coxlu sayda qadın və uşaq həyatlarını xilas etmək üçün bu məscidə pənah gətirmişdi. Onlar belə hesab edirdilər ki, əhali arasında böyük nüfuza malik olan Molla Cəfərqulu Axundun da içərisində olduğu Allah evinə ermənilər toxunmağa cürət etməzlər. Lakin erməni quḍurları məscidə daxil olan kimi Axundun gözlərini çıxarmış, dilini, qulağını, burnunu kəşmiş, diri-dirisi dərisini soyaraq güllələmişlər. Bundan sonra dinc əhalini məscidə yığaraq yandırmışlar.

Şamaxı soyqırımı ilə bağlı tarixi faktları tam araşdırmaq mümkün olmadığından dolğun statistik nəticələri də əldə etmək mümkün olmamışdır. Belə ki, 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8-12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

Lakin ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlısı qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri

## Qətliam (Qanla yazılmış tariximiz)

uşaq olmuşdur. Hesablamalara görə bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Digər mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı qətlə yetirdiyi bildirilir.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayıın dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərində bəri Şamaxının yerli tədqiqatçıları da ciddi araşdırımlar aparmışlar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilmişdir ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli havadarlarının iştirakı ilə Şamaxı şəhərində təqrübən, 14-16 min, onun 40 kənd və obalarında (bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki kəndlər) 6-8 min nəfəri qətlə yetirmişlər. Şamaxı şəhəri, onun kənd və obalarından didərgin, qaçqın düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur. Mənbələrdə bu qırğın zamanı Şamaxı qəzasında 58 kəndin yerlə-yeksan edildiyi, yandırıldığı haqqında məlumat verilir. Həmin siyahıya faciə törədilmiş bəzi kənd və obaların adı düşməmişdir. Həmin kənd və obaları da siyahıya daxil edəndə məlum olur ki, 1918-ci il soyqırımı zamanı Şamaxı qəzasının 90-a yaxın, rayonun isə 40-dan artıq kənd və obası faciəyə məruz qalmışdır.

Şamaxı qəzası üzrə təcavüzə məruz qalmış kəndlər hazırda Şamaxı, Qobustan, Kürdəmir, Ağsu, İsmayıllı rayonlarının ərazisində yerləşir.

Ermənilərin 1918-ci ildə Şamaxı qəzasında cinayət törətdikləri kəndlər aşağıdakılardır:

Qəbiristan nahiyyəsi (Qobustan) (19 kənd) - Mərzəli, Şıxlər, Çuxanlı, Sündi, Mərzəndiyə, Nabur, Təklə-Hacı Məmməd Hüseyn, Yekəxana Talib, Qurbançı, Ərəbşahverdi, Ərəbşalbaş, Cəmcəmli, Sıxzərli, Qaracüzlü, Təsi, Təklə-Mirzəbabə, Bəklə, Çayırli, Ərəbqədim. Mədrəsə nahiyyəsi (41 kənd) - Güysi, Çaylı, Mirikənd, Muğanlı, Mırtı, Taliş-Məlik-Umud, Şərədil, Qaravəlli - Vahid bəy, Məlcək, Xınıslı, Ağabəyli, Avtahi, Bico, Alpout, Osmanbəyli, Ləngəbiz, Qəşəd, Keçidinməz, Çarhan, Nüydü, Boyat, Adnalı, Kürdəmic, Qonaqkənd, Həmyəli, Cabanı, Çaylı-Baxış bəy, Avaxıl, Yuxarı Çağan, Dədəgünəş, Aşağı Çağan, Əngəxaran, Gəğəli, Cavanşir, Ağsu, Şeyməzid, Gorus - Çaparlı, Bortor-Navahi, Bağırlı, Ovçulu, Göylər. Qoşun nahiyyəsi (26 kənd) - Nügədi, Nurən, Zeyla, Pur Qara-Çuxa, Suraxanı, Kiçatan, Koleybugut, Şəbian, Maçahi, Taqlabiyən, Kelerarac, Koyurdıvan, Pir Əbdül-Qasım, Bızlyan, Müdji, Gaciman, Dilman, Kelva (Nevla), Hatman, Hosa-dara, Sulut, Tircan, Taliş-Nuri, Hon-kend, Sardagar, Zargava.

Ermənilərin Şamaxıda törətdikləri vəhşilikləri sadalamaqla bitməz. Tarixi araşdırımlar göstərir ki, Şamaxının kəndləri daha dəhşətli soyqırıma məruz

## Qətliam (Qanla yazılmış tariximiz)

qalmışdır. Belə ki, Şamaxının Ərəbqədim kəndində 200 nəfər kişi, 100 nəfər qadın, 78 nəfər uşaq, Dilman kəndində 300 nəfər kişi, 235 nəfər qadın, 50 nəfər uşaq, Tağılı kəndində 360 nəfər kişi, 412 nəfər qadın, 152 nəfər uşaq vəhşicəsinə öldürülmüşdür. Eyni vəziyyət başqa kəndlərin də başına gətirilmişdir. Bütövlükdə yalnız Şamaxının kəndlərində 5000 nəfərdən çox kişi və qadın, 1000 nəfərə yaxın uşaq qətlə yetirilmişdir.

Şamaxının Əngəxaran kəndində baş verənlər isə insanı vahiməyə gətirir. Ermənilər martın 18-də sübh çağında Şamaxının 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum etmişdilər. Əngəxarana soxulan düşmənlər kəndi mühəsirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alırlıdalar. Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi olan Məlhəmə, 88 kişini isə Çuxuryurda aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərilir. Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə kəndinə cəmi 74 nəfər sağ azərbaycanlı gəlib çıxır. Gəncədən gələn İ.Ziyadxanovun silahlı dəstəsi Şamaxiya girdikdə əngəxaranlılar qohumlarının taleyindən xəber tutmaq üçün Mədrəsə kəndinə gedirlər. Onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamisiniñ öldürülüdüyüñü və meytılrinin eybəcər hala salındığını görürülər. Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanlıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki, hələ sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. Bundan başqa dağıdılmış kənddən qaçıb canını qurtara bilmış Əngəxaran sakinlərinin çoxu acliqdan, soyuqdan və xəstəlikdən tələf olmuşlar.

Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndililərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var.

Bu vəhşiliyin, amansız işgəncələrin şahidi olan S.Əfəndiyev qeyd edir ki, "Şamaxıda meyid əlindən tərpənmək mümkün deyildi. Hər addımباşı müsəlmanların vəhşicəsinə öldürülmüş meyidlərini görürdüm. Bir yerdə gördüğüm dəhşətli mənzərə heç vaxt yadından çıxmayacaq. İki nəfər insanın - öldürülmüş kişi və qadın meyidləri üzərində yarıya bölünmüş 3-4 yaşlı uşaq meyidi qoyulmuşdu".


Şamaxıda əhalinin sayının müqayisəli təhlili çar və bolşevik Rusiyasının apardığı anti-müsəlman siyasetinin acı nəticələrini üzə çıxarmağa imkan verir. Əgər 1811-ci ildə Şamaxı xanlığı ərazisində 24 min ailə, 1918-ci ildə Şamaxı qəzasında 15 min əhali yaşayırdısa, 1921-ci ildə əhalinin sayı 1700 nəfərə enmişdi ki, bu da faciələrin necə böyük miqyasda aparıldığı bir daha sübut

## Qətliam (Qanla yazılmış tariximiz)



edir.

Erməni cəlladları neçə-neçə ailənin, nəslin kökünü beləcə kəsmiş, nə uşaqa, nə qadına rəhm etməmişlər.



Şamaxı qırğından canlarını qurtarmağa nail olub salamat qalan qaçqınlar Göyçay qəza mərkəzinə üz tutmuşdular. Lakin qırğından xilas olub, acliq, soyuğa, hər cür ağır məhrumiyyətə dözən şamaxılılar Qarasu deyilən bataqlığın suyundan içidiklərinə görə yoluxucu xəstəliklərə yoluxaraq, kütləvi şəkildə qırılmışlar. Azərbaycanın görkəmli şairi Abbas Səhhət də Şamaxıdakı qırğından yaxa qurtarmasına baxmayaraq, həmin ildə acliq və soyuqdan xəstələnərək Gəncədə vəfat etmişdi.

Soyqırımanın ağır nəticələri sözlə ifadə edilməyəcək qədər çox ağır idi. Lakin bütün çətinliklərə baxmayaraq insanlar qorxmadan, böyük cəsarətlə, əzmlə Şamaxının düşmən tapdağından qorunması, işgəncələrə son qoyulması uğrunda israrla çalışır, buna böyük əzmlə səy göstərirdilər. Və nəhayət, 1918-ci ilin 6 iyun-20 iyul tarixlərində Ucar, Müsüslü, Kürdəmir, Göyçay, Qaraməryəm, Ağsu istiqamətlərində gedən qanlı döyüşlərdən sonra Şamaxı düşməndən azad olunmuşdur. İyulun 19-da güclü yağış yağmasına baxma-yaraq Qafqaz İslam Ordusunun 13-cü piyada tağımı hücumu keçərək 20 iyul səhər saat 6:00-da Göylər, Cuxanlı, Məlik Çobanlı, Mərəz kəndlərini azad etdiydən sonra Şamaxını düşməndən təmizləmişdir. Cuxanlı və Məlik Çobanlı kəndlərində düşmənin 1 topu, 2 pulemyotu, 1 yük və 1 zirehli avtomobili qənimət olaraq ələ keçirilmişdir.

Əsirlərin arasında 1 zabit və 4 əsgər olmaqla 5 ingilis hərbçisinin olması sübut edir ki, hələ Səntrokaspı diktaturası qurulmamışdan və ingilislər Bakıya gəlməmişdən əvvəl ingilis hərbçiləri Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə bolşevik-erməni qüvvələrinə gizli şəkildə hərbi yardımçılar etmişlər.

## **Qətliam (Qanla yazılmış tariximiz)**



1918-ci ilin avqust-sentyabr aylarında qardaş Türkiyənin Qafqaz İslam Ordusunun Azərbaycan hərbi qüvvələri ilə birlikdə Bakıya yaxınlaşmasından təşvişə düşən bolşevik komissarlar və Sentrokaspi diktaturasının rəhbərləri qaçarkən Bakı bankından

özlərinə məxsus olmayan milyonlarla manat pul götürsələr də, əhalidən qarət etdikləri səkkiz qutu və iki torbadə olan ziynət əşyalarını aparmağa macət tapmamışlar. Bunları müsadirə edən Azərbaycan Hökuməti ciddi ehtiyac içində olmasına baxmayaraq 1918-ci ildə quldurların əhalidən qarət etdiyi bu ziynət əşyalarını sahiblərinə qaytarmaq üçün komissiya yaratmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (may 1918 - aprel 1920) 1919 və 1920-ci il martın 31-i Milli Matəm günü kimi qeyd edilib. Bu dövrdə nəşr olunan "Azərbaycan" qəzetinin səhifələrində azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklərə aid çoxlu sayda tükürpədici faktlar yazılmışdır. M.Ə.Rəsulzadənin redaktorluğu ilə Münhen şəhərində nəşr olunan "İstiqlal" qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı demək olar, bütünlükə 1918-ci il qırğılarının 15 illiyinə həsr edilmişdir.

M. Ə. Rəsulzadə Şamaxı faciəsi barədə yazdı: "Əski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi camiyyə varincaya qədər yaxıldı... Şamaxının düçər olduğu təcavüzə Lənkəran, Salyan, Quba, Nəvahi, və Kürdəmir kimi qəza, şəhər və qəsəbələr dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında yaxılan xanımların, qayılan ərz və namusların, kəsilən qarı-qocaların, yağmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir".

Xüsusi nüanslardan biri də məhz, 1918-ci il hadisələrinin bədii ədəbiyyatda da öz əksini tapmasıdır. Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər sənətkarlar bu mövzuda müxtəlif əsərlər yazmışdır. Bu əsərlər içərisində Cəfər Cabbarlinin şamaxılı iki gəncin faciəsindən bəhs edən "Əhməd və Qumru" hekayəsi diqqəti özünə cəlb edir. Hekayə şamaxılı iki gəncin - Əhməd və Qumrunun saf və ülvi məhəbbətindən, mart faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən bəhs edir. Əsərdə valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhməd və Qumru "Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları

## **Qətliam (Qanla yazılmış tariximiz)**

matəmlərə bürünmüş", "əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm" İsmailiyə binasının önündə dilənci vəziyyətində qarşılaşırlar. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, "Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm", - yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də, bir-birini qucaqlamırlar, daha doğrusu, qucaqlaya bilmirlər. Çünkü erməni vəhşilər onların qollarını kəsmişdilər.


Fövqəladə İstintaq Komissiyası Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoglanovun, Arşak Gülbəndiyənin, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının, cəmi 31 nəfərin Şamaxı qırğınlarının başlıca canıləri olduqlarını faktlarla sübut etmişdir.

Maykl Smit "İtirilmişlər haqqında xatirə və Azərbaycan cəmiyyəti" əsərində qeyd edir ki, Azərbaycanın təqvimində üç matəm tarixi - 31 mart azərbaycanlıların genosid günü, 26 fevral Xocalıda "Xolokost" günü və 20 yanvar - Qara yanvar qurbanlarının anim günü mövcuddur.

Azərbaycanın tarixinə qanlı hərflərə yazılın bu ağılagəlməz faciələr xalqımızın yaddaşından heç bir zaman silinməyəcəkdir. Gələcəkdə yeni faciələrin baş verməməsi və təhlükələrin qarşısının vaxtında alınması üçün tarix obyektiv şəkildə dərindən öyrənilməli və ondan ibrət götürülməlidir.

## QUBA SOYQIRIMI - tarixin faciəli səhifəsi

2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparıllarkən kütłəvi qəbiristanlıq aşkar edilmişdir və işlər dərhal təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir.



Heydər Əliyev Fondu tərəfində hazırlanmış layihə

### Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Otən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata kecirdikləri kutłəvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kurdəmir, Salyan, Lənkəran və digər bölgelərdə on minlərlə gunahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin en faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qazasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kutłəvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılar yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azählərlərə mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.

Ermeni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddasının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Quba şəhərində "Soyqırımı memorial kompleksi" yaradılsın.

2. Azərbaycan Respublikasının 2009-cu il dovlət budcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması ucun Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata kecirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 30 dekabr 2009-cu il.

Qeyd etmək lazımdır ki, bu ərazidə heç vaxt qəbiristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədənin sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir.

Arxeoloqların araşdırılmalarına əsasən, Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olması təsdiq olunmuşdur.

Qubada aşkar edilən kutłəvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirirdi ki, "Qubadakı kutłəvi məzarlıqda aşkar edilən iki arx skeletlərə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırımı həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görülməyən vəhşiliklərlə rastlaşıraq".

## Qətliam (Qanla yazılmış tariximiz)

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeolojiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirmişdir ki, "Qubada tədqiqat aparan ekspedisiyanın yekun arayışı instituta təqdim olunmuşdur. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyib". Bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətlamların üzə çıxan bir hissəsidir.

Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev dediklərinə görə, "Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünkü insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri tökülb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqlananaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. "Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuına görə, yanında ikinci kiçik quyu qazılıb".



## Qətliam (Qanla yazılmış tariximiz)

Arxeoloğun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafinın ilkin tədqiqi nəticəsində qətlamların burada baş vermədiyi güman olunur: "Ermənilər qətlamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər".

Aşkar olunan məzarlıqdakı skeletlər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri tərəfindən

Bakı, 31 mart, 1918-ci il. "Daşnakşüyün" terror təşkilatının fəaliyyətinin nəticəsi aparılan ekspertizaya əsasən, skelet sümüklərinin aid olduğu şəxslərin sayı, yaşı, cinsi, boylarının hündürlüyü, irqinin yerli antropoloji tipi və digər fərdi, fiziki və bioloji əlamətləri müəyyən edilmişdir. Məlum olmuşdur ki, bu skelet sümükləri əsasən yerli antropoloji kaspi tipinə uyğundur, başqa sözlə, azərbaycanlılara məxsusdur. Skelet sümüklərinin torpaqda qalma müddətləri və onların aid olduğu şəxslərdə ölümün baş vermə müddəti 1918-ci ilə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş skelet sümükləri uşaq, qadın, qoca və ahillərə məxsusdur. Belə ki, bu sümüklərin aid olduğu şəxslərin yaş həddi 1-90 ildir. Sümüklərdə və onların fragmentində deşici, deşici-kəsici, çapıcı, geniş və məhdud iz törədən səthlərə malik küt alətlərin (əşyaların) təsirindən əmələ gəlmiş çoxsaylı işgəncə xarakterli zorakılıq əlamətləri aşkar edilmişdir. Zorakılıq əlamətlərinin əksəriyyəti həyatı vacib orqanların yerləşdiyi nahiylərə uyğun olaraq, kəllə və döş qəfəsi sümüklərindədir. Bu hal həmin şəxslərin, eyni zamanda, müxtəlif şəxslər tərəfindən qətlə yetirildiyinə dəlalət edir. Aşkar edilmiş xəsarətlərin əksəriyyəti həyatla bir araya siğmayan ağır dərəcəli xəsarətlər qrupuna aiddir. Aşkar edilmiş xəsarətlərin ağırlığı, həcmi və onların kütləviliyi, eyni



bir şexsdə çoxsayılılığı və əksəriyyətinin həyati vacib orqanların yerləşdiyi nahiyyəyə təsadüf etməsi göstərir ki, sözügedən skelet sümüklərinin mənsub olduğu şexslərin ölümünə bilavasitə bu xəsarətlər səbəb olmuşdur. Əksər skelet sümüklərində çoxsaylı və kombinə olunmuş müxtəlif ölçülü (o cümlədən xırda və səthi zədələr) zorakılıq əlamətlərinin olması, onların aid olduğu şexslər işgəncə verilməklə qətlə yetirildiyinə sübutdur. Skelet sümüklərinin aid olduğu şexslərdə zəhərli və güclü təsiredici maddələr aşkar edilməmişdir. Bəzi sümüklərin aid olduğu şexslərin ölümlərinə səbəb ola biləcək xəstəlik əlamətləri də aşkar edilməmişdir. Bu hal quyudan aşkar edilmiş həmin skelet sümüklərinin aid olduğu şexslərin sağ ikən diri-dirı basdırılması qənaətinə gəlməyə əsas verir. Skelet sümüklərinin mənsub olduğu şexslər ümumbəşəri dəyərlərə (mənəviyyat və əxlaq normalarına), dəfn qaydalarına zidd olaraq (uşaq, qoca, qadın, kişi cinsinə mənsub olan şexslərin qarışq və səliqəsiz şəkildə bir yerdə basdırılması) quyulanmışlar. 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarının ölümlərinə səbəb olmuş yuxarıda qeyd olunan zorakılıq əlamətlərinin yetirilmə üsul və vasitələri, o cümlədən həmin insanlar qətlə yetirildikdən sonra onların cəsədlərinin quyulanması kimi mənəviyyatsızlıqlar, erməni faşistləri tərəfindən qətlə yetirilmiş insanların cəsədlərinə qarşı yönəldilmiş qeyri-insani hərəkətlərin, əvvəlcədən planlaşdırılmış və düşünülmüş formada həyata keçirilən soyqırımı cinayətinin bir mərhələsidir.

Onu da qeyd etmək lazımdır ki, 1918-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarına dair təyin edilmiş ekspertiza qarşıya qoyulmuş sualların mötəbərliliyinə, mürəkkəbliyinə, çoxsayılılığına, tədqiqatlar zamanı istifadə edilən metod, üsul, spesifik vasitələrin çoxpilləliyi və çoxşaxəliliyinə görə ən ağır və mürəkkəb ekspertiza növüdür. Soyqırımı qurbanlarının qalıqlarının həcminin həddən artıq çoxluğu, sümüklərin artıq çürüməyə, dağılmaya məruz qalması, onlarda çoxsaylı zorakılıq əlamətlərinin mövcudluğu, aksiyadan uzun dövr keçməsi bu ekspertizanın çətinliyini daha da artırımsıdır.

#### **Hədisələrin tarixi gedışatı**

“Xalqların həbsxanası” olan Rusyanın daim köləsi olaraq ermənilər Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, qədim və zəngin Azərbaycanın ərazisində yurd salmaq, dövlət yaratmaq üçün hər cür yola - hiyləyə, fitnə-fəsada əl atmışlar.

Rusyanın himayəsi altında hər cür vəhşiliyi, qəddarlığı etmək gücündə olan hiyləgər erməni daşnakları 1917-ci ildə hazırladıqları plana əsasən,



**Mart soyqırımının qurbanları**

istər Şimali Azərbaycanda, istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Qafqazın digər ərazilərində yaşayan azərbaycanlıları bütünlükə məhv etmək lazım idi. Ermənilərin əsas məqsədi bir xalq və millət kimi azərbaycanlıların ən dəhşətli soyqırımını təşkil etmək, yer üzündən silmək idi.

Elə həmin plana əsasən 1918-ci ilin mart-may aylarında Bakıda, Şamaxıda, Qubada və Göyçayda ermənilər yerli əhaliyə qarşı kütləvi soyqırımı həyata keçirməyə başladılar.

Belə ki, may ayının 1-də məşhur daşnak zabiti Amazapsın başçılığı ilə yalnız ermənilərdən ibarət olan böyük hərbi dəstəsi Qubanı mühasirəyə alaraq şəhəri toplardan və pulemyotlardan atəşə tutdular. Artıq məlum idi ki, Amazapsın dəstəsi adı əsgərlərdən deyil, “Cəza dəstəsi” adlandırılan, vəhşilikləri ilə seçilən ermənilərdən təşkil olunmuşdur.

Amazapsın başçılıq etdiyi daşnak dəstəleri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq “gözmuncuğu” düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırımı zamanı 30 minə yaxın adam öldürdü.

Amazapsın “Cəza dəstəsi” Qubaya gələrkən Bakı-Xaçmaz dəmir yolu-nun sağ və sol tərəfində yerləşən kəndləri dağıtmış, yandırmış, əmlakını qarət etmiş, qaçıb canını qurtara bilməyənləri isə qətlə yetirmişdilər.

## Qətliam (Qanla yazılmış tariximiz)

Ermənilər bütün kəndlərdə olan məscidləri dağıdaraq müqəddəs Quran kitablarını təhqir etmək məqsədilə ayaqlar altına atıb yandırmışlar.

Hər cür vəhşiliklər və talanlarla yanaşı, ermənilər ən alçaq hərəkətləri də etməkdən əl çəkmirdilər. Belə ki, qansız erməni əsgərləri şəhərin hörmətli ağsaqqallarına əmr etmişlər ki, onlara əylənmək üçün müsəlman qadın və qızları gətirsinlər. Bununla qəti şəkildə razılaşmayanları isə yerindəcə vəhşicəsi güllələmişlər. Bəzən ermənilər onların əmrlərini yerinə yetirməyən kişilərin gözlərini çıxarmış, qarınlarını xəncərlə doğram-doğram etmişdilər. Həmin vaxt azgrün ermənilər yüzə yaxın qadın və qızı zorlamış, vəhşicəsinə qətlə yetirmişlər.

Şəhər əhalisinin əmlakı talan edilərək oğurlanmışdır. Təkcə Qubanın özündə dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qızıl və qiymətli daş-qas və iyirmi beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirilmişdir.

Qubada Amazapsın erməni dəstəsi 105 evi yandırmışdır. Büyük mülk evlərinin, şəhərdəki məscidlərin, bir sıra idarə və inzibati binaların yandırılıb külə döndərilməsi əhaliyə olduqca böyük ziyan vurmuşdur.

Quba işgalindən dərhal sonra Amazaps şəhər camaatına qarşı hədə-qorxu müraciətilə çıxış edərək bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mən Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir".

Törətdikləri vəhşilikləri, amansız işgəncələri heç bir mənəvi narahatlılıq hissi keçirmədən həyasızcasına bəyan edən qansız erməni daşnaklarını sözlə ifadə etmək üçün artıq heç bir şərhə ehtiyac qalmır.

Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücumu keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütynun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərkəndə buna yol verdik".

Azərbaycanın görkəmli oğlu Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin qansız hərəkətləri ilə bağlı yazdı ki, "...əgər Osmanlı türk qəhrəmanları vaxtında köməyə gəlməsəydi lər, azgrünlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı-daş üstə qoymazdılar...". Bəli, o vaxt erməni vəhşiliklərinin qarşısına

## Qətliam (Qanla yazılmış tariximiz)



türklər Göyçay bölgəsində sədd çəkdilər, daşnakların bütün dəstələri darmadağın edildi və Şimali Azərbaycanın bütün bölgələrindən qovulub çıxarıldılar.

### Azərbaycandakı dağ yəhudilərinin soyqırımı

Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən soyqırım həyata keçirilmişdir.

1918-1919-cu illərdə erməni caniləri Stepan Shaumyanın, Amazapsın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilmişdir. Bədnəm "Böyük Ermənistən" xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu faktları hadisə ilə əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyahlarının çoxsaylı yazılı müraciətləri təsdiq edir.

Yəhudilərin çoxsaylı müraciətlərindən sonra AMEA-nın İnsan Hüquqları İnstitutu tarixi faktları, xalqımıza qarşı törədilmiş çoxsaylı

cinayətləri araştırmaq və üzə çıxarmaq istiqamətində geniş işlərə başlayıb. Nəticədə Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin, Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürilmiş 87 nəfər dinc yəhudü sakının adı müəyyənləşdirilib. R. Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Arxivində aşkar olunan ilk sənəd Azərbaycan Demokratik Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının 1918-ci il 2 dekabr tarixli rəsmi sənədi olub. Bu sənəddə Qubada ermənilər tərəfindən qətlə yetirilən dağ yəhudilərinin adlı siyahısı verilib.

Azərbaycanda yəhudilərin dini icmasının rəhbəri Semyon İxilov hələlik məlum olan qətlə yetirilmiş yəhudilərin siyahısını açıqlayıb və onların adlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Milliyətçə yəhudü olan Azərbaycan Milli Məclisinin deputati Yevda Abramov da çıxışında bildirib ki, onlarla yəhudinin ermənilər tərəfindən amansızca qətlə yetirilməsinə dair faktlar əsasında ona müraciətlər edilib və o bu faktları İnsan Hüquqları İnstitutuna təqdim edəcək. Deputatın sözlərinə görə, cani Şəumyanın oğlu hər dəfə Azərbaycana gələrkən atasının qanlı əməllərini sübuta yetirən faktları arxivdən oğurlamağa müvəffəq olurdu. Yevda Abramov ermənilərin bütün dövrlərdə tarixi faktları öz xeyirlərinə saxtalaşdırması, Cənubi Qafqazda qeyri-erməni millətlərinə qarşı amansız qətlialmlar törətməsi, özlərinin isə bütün dünyaya yalançı, uydurma iddialar bəyan etməsi barədə faktlarla çıxış edib.

## **ZƏNGƏZUR QIRĞINLARI**

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın tarixi torpaqlarında erməni şovinizmi planlı, düşünülmüş şəkildə soyqırımı həyata keçirməyə başladı. Azərbaycanda qanlı qırğınlar, terrorlar həyata keçirən erməni şovinistləri “Böyük Ermənistən” və “Dənizdən dənizə dövlət” prinsiplərini reallaşdırmaq üçün ilk dəfə 1905-1907-ci illərdə yerli azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasetini həyata keçirdilər. Həmin illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Zəngəzur mahallarında həmçinin Gəncə, Qarabağ və başqa bölgələrdə köklü təmizləmə siyasetinin aparılması erməni millətçiləri və çar Rusiyasının əsas məqsədlərindən biri idi.

1918-ci ildən 1920-ci ilin aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Erməni quldur dəstələrinin bu müddət ərzində həmin qəzanın müsəlman əhalisinə qarşı güc tətbiq etməsi səngimir, hətta zamanla təkrar olundu.

Hündür, zirvəli dağlarla əhatə olunan Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdir. Müsəlman kəndləri tək-tək erməni kəndlərinin aralarında qaldıqlarına və bir-biriləri ilə əlaqə saxlamaq üçün yalnız erməni kəndlərindən istifadə etməyə məcbur olduqları üçün ermənilər həmin qəzada üstünlüyü öz əllərinə almışdilar. Erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin çox yaxşı təşkil edilmiş erməni əsgərlərindən ibarət nizami qoşunlarının olması qəzanın müsəlman əhalisinin vəziyyətinin daha da pisləşməsinə səbəb olmuşdur. Andranik öz ətrafında nizami qoşun və erməni quldur dəstələrini cəmləşdirib Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistən hökumətinə tabe olsunlar, ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu qəza Ermənistən Respublikasına daxildir. Qəzanın əhalisi Andranikin bu tələblərini rədd etdikləri üçün ermənilər həmin əhaliyə qarşı eşidilməmiş vəhşiliklər törədirdilər. Öz respublikalarının ərazisini genişləndirməyə cəhd edərək ermənilər müsəlmanları amansız işgəncələrə məruz qoyurdular. Hətta müsəlmanlar könüllü olaraq öz doğma ocaqlarını tərk etdikdə belə ermənilər onların kəndlərini yandırır, özülünə qədər dağıdır, əhalini görünməmiş vəhşiliklərlə qətlə yetirir, mal-heyvanlarını sürüb aparır, əmlaklarını müsadirə edir, onların torpaq sahələrini zorla ələ keçirirdilər.

1918-ci ilin əvvəllərində Andronikin quldur dəstələri Basarkeçərə gələrək burada 6 erməni kəndi istisna olmaqla Azərbaycan kədinin hamisində hərbi postlar qoymuşdular. Andronikin sağ əli rotmister Silikov qardaşlarının və



major Vahramın başçılıq etdiyi qərargahın tapşırığı ilə Azərbaycan kəndləri üçün xərac müəyyən olunmuşdu. Onlar məhz camaatın mal-dövlətini əlindən aldıqdan sonra kəndlərdə kütləvi qırğınlara başlayırdılar. Kəndlər arasında gediş-geliş qadağan olunmuş, türkə kömək edən, onları gizlədənlərin elə yerindəcə güllələnməsi əmri verilmişdi. Dərhal sonra erməni daşnakları özlərinin bədxah niyyətlərini birbaşa həyata keçirmək məqsədilə Novruz bayramına bir gün qalmış azərbaycanlıları kütləvi surətdə qırmağa, onların evlərini yandırmağa başlamışdılar. Həmin məsum gecədə Andronikin cəlladları təkcə Şişqaya kəndində 640 nəfəri (380 nəfəri uşaq, qadın və qoca) yandırmış və güllələmişdilər. Erməni yaraqları Kiçik Məzrə kəndində 90 nəfəri öldürmiş, iki qadını əsir götürmüş, Hüseynquluağalıda 30, Daşkənddə isə 21 adamı öldürmiş, evlərini yandırmışdılar. 40 mindən artıq adam öz doğma yurdlarını tərk edərək Kəlbəcər-Qumlubulaq aşırımı ilə Azərbaycana qaçmışdılar. Şişqayada azərbaycanlı aqsaqqalların bir qrupu daşqalaq edilmiş, adamların belinə qaynar samovar bağlamaqla onların qətlə yetirilməsi kimi vəhşiliklər törətmüşdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasının 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq, yer üzündə silindiyi qeyd olunur.

Məruzədə göstərilən 115 kənd ermənilər tərəfindən yandırılmış, kəndin əmlakı oğurlanıb aparılmış, ərazisi ermənilər tərəfindən zəbt olunmuşdur.



Yuxarıda göstərilən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə tam olmayan məlumatə görə, təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur.

AXC Fövqəladə İstintaq Komissiyasının üzvü (FİK) N.Mixaylovun hazırladığı məruzədə Andranikin quldur dəstəsinin 1918-ci il yayın sonu - payızda Zəngəzurda (Sisyanda) müsəlman əhalisinə qarşı törətdikləri 20 amansız qəddarlıq hali qeyd alılmışdır. Bölgədə törətilən saysız-hesabsız zorakılıq hallarını, insan ağlına, mənəviyyatına zidd olan hərəkətləri, ağılasığınzı işgəncələri sadalamaqla bitməz.

Belə ki, şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir. Vağudu kəndi dağıdılarkən ermənilər 400 nəfər müsəlmanın sığındığı məscidin qapılarını bağlamış, əvvəlcə onun pəncərələrindən içəri əl qumbaraları tullamış, sonra isə bu müqəddəs Allah evini içindəki adamlarla birlikdə yandırıb külə döndərmüşdilər. Şahidlərin respublika Dövlət Arxivində bugunədək qorunub saxlanan ifadələrində qeyd olunduğu kimi, həmin kənddə ermənilər küçələrdə qaçıb canlarını qurtarmağa çalışıan qadın və uşaqların başlarını qılıncla

üzürdülər. Şəki kəndində küçələr döşləri, qol və ayaqları kəsilmiş qadınların və bədənləri qılıncla iki yerə şaqqalanmış 3-4 yaşlı uşaqların cəsədləri ilə dolu idi. Çüllü kəndində ermənilər yorğan-döşəkdə xəstə yatan 9 azərbaycanlını xəncərlə tikə-tikə doğramış, Bağırbəyli kəndində 7 nəfər azərbaycanlısı bir evə yiğib, evlə birlikdə diri-dirı yandırmışdır. Müsəlmanlar kəndində meytlər o dərəcədə eybəcər hala salınmışdı ki, onların kimliyini müəyyən etmək qeyri-mümkün idi. Hamisinin qolları, ayaqları, başları kəsilmiş və həmin əzalar bir-birlərindən elə əzaqlaşdırılmışdı ki, hansı əzanın kimə məxsus olduğunu aydınlaşdırmaq çətin məsələ idi. İrmişli kəndində hücum edərkən ermənilər südəmər uşaqları süngülərin ucuna keçirib havaya qaldırır, o məsum körpələri elə havadaca qılıncla doğram-doğram edirdilər. Qeyd olunan vəhşiliklər ermənilərin törətdiyi cinayətlərin yalnız cüzi bir hissəsi idi. Bu cür və bundan daha dəhşətli vəhşiliklər ermənilərin dağıtdıqları bütün kəndlərdə təkrar olunurdu.

Bu cür dəhşətli cinayətlər demək olar ki, dağıdılmış müsəlman kəndlərinin hər birində törədilmişdir. Bütün bu cinayətlərin və qətlialmların əsas törədiciləri isə "Daşnaksütyun" terror təşkilatının üzvü, qatil Andronikin başçılıq etdiyi erməni quldur birləşmələri idi. Dindirilən çox sayıda şahidlərin ifadələrinə görə, bütün qətl-qarətlər onun ümumi rəhbərliyi altında həyata keçirilirdir.

Zəngəzur qəzasının müsəlman kəndlərinə hücum etmiş erməni quldur dəstələrinin başçıları və bu dəstələrin yüzlərlə üzvləri şahidlər tərəfindən tanınmışdı. Onlardan Gorus Nikolay Osipov, Simon Mirumov, Mehri kəndindən David Arşak, Matevos Maçiants, Kəvər kəndindən Amazasp, Xatanan kəndindən zabit Avanes Ter-Petrosov, Arnazur kəndindən Sumbat Melik-Stepanov və onlarla başqaları idi.

Ümumilikdə, Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə iribuyuzlu mal-qara və yüz minlərlə xırdbuynuzlu qoyun-keçi ermənilər tərəfindən sürülbə aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmışdır. Qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qəcib dağılmış əhalisinə ermənilər tərəfindən, o vaxtın qiymətləri ilə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur.

Zəngəzurun müsəlman əhalisinə qarşı erməni vəhşilikləri 1919-cu ilin dekabr ayından etibarən yenidən şiddetləndi. Müsəlmanlar yaşıyan Oxçu, Şəbadan, Atqız, Pirdavan kəndlərinə qarşı geniş hərbi əməliyyatlar başlandı. Bu əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Lakin Ararat Respublikası hökuməti riyakarcasına bu işlərlə heç bir əlaqəsinin olmadığını, bu vəhşiliklərin guya ancəq Andronikin dəstəsi və başqa erməni quldur dəstələri tərəfindən törədildiyini bildirirdi. Andronikin "döyüşçüləri"nin vəhşilikləri misli görünməmiş həddə çatmışdı. Şahidlərin

söylədiklərinə görə, Vaqudi kəndində 15 gözəl qız erməni yaraqlılarına paylanmışdı. Onlar mənəvi və fiziki işgəncələrdən sonra öldürülmüşdülər. Həmin kənddə ermənilər qadınları öldürməzdən əvvəl zorlayır və döşlərini kəsirdilər.

Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndlərini talan etdikdən sonra hər yeri və hər şeyi oda qalayırdılar. Müdafiə olunmağa cəhd göstərən kəndlər mühəsirəyə alınır və yerlə-yeksan edilirdi. Bu hadisələrin iştirakçısı olan A.Lalayan yazırıdı: "Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri maksimum "şücaət" göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan "azad olunur" və eybəcərləşdirilmiş meytlərlə dolu xarabazarlığa çevrilirdi".

Çıxışdan da aydın olur ki, Zəngəzurda baş verən qanlı hadisələr zamanı erməni cəlladlarının qeyri-insani əməllərdə nə qədər səriştəli olduqlarını bir daha sübut edir.

1920-ci il yanvar ayının ortalarında Paris sülh konfransı ölkələri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması ilə əlaqədar olaraq erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşilikləri daha da fəallaşmışdı. Burada əsas məqsəd Zəngəzur qəzasını tezliklə tamamilə müsəlmanlardan təmizləyərək bu məsələnin Ermənistanın xeyrinə həll etmək idi. Artıq bu təmizləmə siyasətində Zəngəzurdakı erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının top və pulemyotlarla silahlananmış on mindən yuxarı nizami qoşun dəstələri də iştirak edirdi.

Bədxah erməni vandallarının etnik təmizləmə siyasətindən narahat olan yerli əhali tərəfindən 1920-ci il yanvarın 20-dən Azərbaycan Respublikasının Parlamentinə, hökumətinə, müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzur, Cəbrayıl və Şuşadan çoxlu sayıda həyəcanlı xəbərlər daxil olurdu.

Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadə və başqaları tərəfindən Azərbaycan Cümhuriyyəti Parlamenti və Hökuməti adına göndərilən teleqramda deyilirdi: "Zəngəzur müsəlmanları saridian başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladırla da, naleləri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadi... Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müşqabilində bir az kişi qalıb. Lakin onlar da ümidsiz vəziyyətdədirler. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və qüvvələri hər an artmaqdadır".

Həmin gün Cəlil Sultanovdan da Azərbaycan parlamentinə və hökumətinə aşağıdakı məzmunda teleqram daxil olmuşdur: "İndicə aldığım səhifə

## Qətliam (Qanla yazılmış tariximiz)



məlumatə görə, yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındaki bir sıra tatar (Azərbaycan) kəndlərinə hücum etmişlər. Dünənə qədər 15 kənd məhv edilmişdir".

Cəlil Sultanov əməliyyat yerindən parlamente göndərdiyi üçüncü telegramda yazırıdı: "Bu gün axşam vaxtı qəza rəisi ilə birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmış on minlərlə lüt, ac qadın və uşaq qəçqinləri gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmış nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır... Aldığımız məlumatə görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə, Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də, həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissələrinin erməniləri sürətlə üsyana hazırlaşırlar".

Yanvarın 24-də Cəlil Sultanovun Cəbrayıldan göndərdiyi son telegramda deyilirdi: "Bütün teleqramlarına əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur saridan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir".

Yaranmış acinacaqlı vəziyyətin qarşısını almaq, dinc əhaliyə qarşı erməni işgəncələrinə son qoymaq naminə Dövlət Müdafiə Komitəsinin qərarı ilə hərbi

## Qətliam (Qanla yazılmış tariximiz)

nazirlik Xankəndi qarnizonunda və Gəncədə olan əsgəri qüvvələri Cəbrayıla yönəldilir. Daxili işlər naziri vəzifəsini icra edən M.Vəkilov 1920-ci ilin fevralında Qarabağ general-qubernatoruna, Zəngəzura hərbi yardım məqsədilə digər yerlərin əhalisində təşkil olunmuş min nəfərlik müdafiə dəstəsi yaradaraq bölgəyə götərilməsini tapşırır.

Görülülmüş tədbirlər nəticəsində Cəbrayıl qəzasından göndərilən 600 nəfərlik süvari dəstəsinin və Zəngəzur qəzası 3-cü sahəsinin pristavı Cəmilbəyovun 2 pulemyotla göndərdiyi 300 nəfərlik silahlı dəstələr birgə səy nəticəsində həm əsgərlərin sayı, həm hərbi texnika cəhətdən özlərindən 6 dəfə üstünlüyü malik erməni ordusuna böyük zərbələr endirərək Dondarlı ilə bərabər Qubadlı və digər kəndləri ermənilərdən geri alırlar. Dondarlıdakı məglubiyyətdən sonra erməni silahlı qüvvələri Əliquluşağı kəndindən Zəngilana qədər olan ərazidə geri çəkilməyə məcbur oldular. Bu həm də azərbaycanlı əhalidə mübarizəyə ümid oydadı və sübut etdi ki, azərbaycanlılar yaxşı təşkil olunduqda ermənilərə layiqincə cavab verə bilirlər. Bu qələbə ermənilərin Qarabağa soxulmaq planları pozdu. Həm də bu vaxt Türkiyə hərbi hissələrinin Naxçıvan mahalında yerli əhali ilə birlikdə ermənilərə qarşı döyüslərdə erməni qüvvələrinə üstün gəlməsi erməniləri məcbur edir ki, özlərinin Zəngəzurdakı hərbi qüvvələrinin 2 minlik bir hissəsini kömək üçün geri çağırınsın.

Nəticədə Azərbaycan Ordu birləşmələri Cəbrayıl və Zəngəzur partizanları ilə birlikdə apardıqları müvəffəqiyyətli əməliyyatlar nəticəsində bir neçə kəndi ermənilərdən geri almış, hətta onlardan əsir götürmüş və hərbi sursat ələ keçirmişdir.

Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatlarını pozmaq, onlar arasında çəşqinlik yaratmaq məqsədilə 1920-ci ilin martında Novruz bayramı günü ermənilər azərbaycanlıların bayram şənliklərinə başı qarışlığı bir vaxtda Qarabağda qiyam qaldırır və Azərbaycan ordusunun Xankəndindəki hərbi hissənin düşərgəsinə xainçəsinə basqın edirlər. Qarabağ qiyamı Azərbaycan ordusu tərəfindən müvəffəqiyyətlə yatırılır. Öz təcavüzkarlıq niyyətindən əl çəkməyən Ermənistən daşnak hökuməti Zəngəzura əlavə silahlı qüvvələr göndərməklə burada hərbi əməliyyatları yenə də qızışdırırı. Nəticədə əlavə yeni qüvvələr alan erməni hərbi hissələrinin martın 27-də başlanan yeni hücumları nəticəsində bölgədə vəziyyət yenə də ağırlaşır. Güllə çatışmadığı üçün partizan dəstələri geri çəkilməyə məcbur olurlar. Fürsətdən istifadə edərək Qarabağ ermənilərindən yardım alan Zəngəzurdakı daşnak ordusu martın 27-də Fərican kəndinə hücum etmişlər. Martın 29-da gedən döyüslər nəticəsində azərbaycan əsgərləri heç bir itki vermədən Əliquluşağı kəndini geri almış və 300-ə qədər erməni məhv etmişdir.


Lakin martın sonu, aprelin əvvəllerində Zəngəzur və Qarabağ erməni silahlı

dəstələrinin xeyli üstün qüvvələrlə güclü hücumları nəticəsində Həkəri çayından Şuşaya qədər olan ərazidəki Əliyanlı, Müsəlmanlar, Muradxanlı, Qaraimanlı və s. kəndlərin əhalisi öz yaşayış yerlərini tərk edərək Cəbrayıl qəzasına qaçmağa məcbur oldular.

1920-ci il aprelin 27-də XI Qızıl Ordunun Bakını, sonra isə Azərbaycanın başqa bölgələrini işğal etməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan Sovetləşən kimi heç bir qeyri şərtsiz həmin ərazilər Sovet Ermənistənə bağışlandı. Bu, sovet Rusiyasının bölgədə yeritdiyi yeni müstəmləkəcilik siyasetinin təzahürü idi. Görünür ki, bu məsələnin tamamilə öz xeyirlərinə həll olunduğunu hiss edən ermənilər müvəqqəti sakitlik yaratmaq üçün Zəngəzurdan qovulmuş azərbaycanlı əhalinin geriyə, öz yurd-yuvalarına qayıtmalarına etiraz etmirdilər. Ancaq sonrakı hadisələr göstərdi ki, bu razılıq müvəqqəti idi. Bütün vasitələrdən istifadə edən ermənilər bu ərazidə yaşayan azərbaycanlıları sixışdıraraq azaltmış, 1980-ci illərin axırlarında M.Qorbaçovun bədnəm "yenidənqurma" siyasetindən məharətlə bəhrələnərək onları son nəfəslərinə qədər əzəli və əbədi torpaqları olan Zəngəzurdan qovmuşlar. Məkrli planlarını onilliklərlə irəlicədən hesablayan ermənilər daim azərbaycanlıları bu bölgədən sixışdırılmış, nəhayət, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyindəki himayədarlarının köməyi ilə onları əzəli Azərbaycan torpağı Zəngəzurdan son nəfərinə kimi çıxarmışdır.

XX əsrin əvvəllərindən başlayaraq öz bədxah niyyətlərini həyasızcasına həyata keçirmək məqsədilə xalqımızın başına gətirilən işgəncəli oyunlar tariximizin yaddaşına qanlı hərflərlə həkk olunmuşdur. Əlbəttə, bir gün erməni vandalları bütün vəhşiliklərinin cavabını qanun qarşısında verəcək, haqq öz yerini tapacaqdır.

## Qətlam (Qanla yazılmış tariximiz)



**Qətliam (Qanla yazılmış tariximiz)**



52

**Qətliam (Qanla yazılmış tariximiz)**




53

**Qətliam (Qanla yazılmış tariximiz)**



**Qətliam (Qanla yazılmış tariximiz)**



**Qətliam (Qanla yazılmış tariximiz)**



**Qətliam (Qanla yazılmış tariximiz)**





58



59



# XOCALI FACİƏSİ

"Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içinde Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir.

Ikinci tərəfdən də Ermənistən millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş bir təzahürüdür".

Heydər Əliyev

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şövinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köckünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınırlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistəndən 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistən monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistən" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdini kəndlərin, şəhərlərin dağıılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlılarının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistən dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmüş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

## **Qətliam (Qanla yazılmış tariximiz)**



Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünkü Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşməsdür. Xocalının kromlekləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə

## **Qətliam (Qanla yazılmış tariximiz)**

əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işgalindən sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistən hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistən hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünkü, mühəsirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı gülə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

1992-ci il fevralın birinci yarısında ermənilər Şuşa-Xocalı yolu və Şuşanın ətrafindakı yaşayış məntəqələrini ələ keçirdilər. Xocalı şəhəri tam mühəsirəyə alındı, həmçinin hava nəqliyyatı vasitəsi ilə əlaqələr də kəsildi. Düşmənin zenit-raket kompleksləri və zenit artilleriyası vertolyotların Xocalıya uçuşlar etməsinə imkan vermirdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə hücumu keçərək Xocalı şəhərini və yaxınlıqda yerləşən aeroportu zəbt etdilər. Erməni silahlı dəstələri Rusyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər. Xocalı Dağlıq Qarabağda yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri idi. Bu qəsəbə Ağdam-Şuşa və Xankəndi-Əsgəran yolu üzərində strateji əhəmiyyətli mövqeyə malik idi. Xocalının əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada Ermənistandan, Xankəndindən və Dağlıq Qarabağın digər yerlərindən qovulmuş Azərbaycan türkləri, həmçinin Özbəkistandan çıxarılmış məhsəti türkləri də məskunlaşmışdılar. Ermənilər Xocalıya hücum zamanı “yandırılmış torpaq” taktikasını yeritdilər. Hücumdan əvvəl bir neçə saat ərzində qəsəbə toplar və zirehli texnikadan fasiləsiz atəşə tutuldu və xarabalığa çevrildi. Həmin dövrdə Ermənistən prezidenti L.Ter-Petrosyan erməni ordusuna müraciətlə deyirdi: “Siz, ermənilər düşməni öldürərkən ürəyi yumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”. Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi xəttin həyata keçirildiyini təsdiq edir. Mixail Qazaryan (Hadrut rayonunun sakini) bildirirdi ki, “Əlbəttə, mən müharibəyə getdiyimi başa düşürdüm,

## Qətliam (Qanla yazılmış tariximiz)

ancaq uşaqlara atəş açacağımı və hətta öldürəcəyimi ağlıma da gətirməzdəm". Aşot Barxudaryan (Mehri rayonunun sakini) isə göstərirdi ki, "adamlar qışqırı, ağlayırdılar, bizim yaralıları çıxarırdılar, azərbaycanlılar isə yolun ortasında qalmışdılar, tanklar, zirehli texnika, yük maşınları onların üzərindən keçib gedirdilər". Rantik Mirzoyan (İrəvan şəhərinin sakini) isə belə xatırlayırdı: "Və burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Meyidlərin iyi hər yanı bürümüştü. Hər yerdə meyidlər tökülüb qalmışdı". Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirirdi: "Xocaliya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streetipi daşıtdıq. Məhz bu baş verdi".

Xocalının sağ qalmış sakinləri isə hadisələri xatırlamaqdən da dəhşətə gəlirlər. Sənubər Ələkbərova danışır ki, "meyidlərdən böyük bir dağ əmələ gəlmişdi, anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər". Cəmil Məmmədov belə xatırlayırdı ki, "mən 5 yaşlı nəvəmi və 14 min manat pulu götürərək meşəyə tərəf qaçıdım, səhər başa düşdüm ki, uşaq soyuğa dözməyəcək, ona görə yaxınlıqdakı Naxçıvanik kəndinə getdim, orada ermənilər bizi əsir götürdülər, orada mənim dırnaqlarımı çıxardılar, təpiklə sıfətimə zərbələr endirdilər, nəvəmi əlimdən aldılar, bu günə qədər onun taleyi haqda heç bir məlumatım yoxdur". Səriyyə Talibova isə daha dəhşətli hadisələrin şahidi olmuşdu: "Bizi erməni qəbiristanlığına gətirdilər.... Burada erməni döyüşünün qəbri üstündə 4 məshəti türkünü və 3 azərbaycanlıını qurban kəsdilər... Sonra valideynlərin gözləri qarşısında uşaqlarına işgəncə verdilər və ölürdülər... Az sonra milli ordunun formasında 2 azərbaycanlını gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxardılar". On bir yaşı Ramil Həsənov xatırlayırdı ki, "dostlarım Elçin və Elgizin meşədə necə ölüklərini yadimdən çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaca bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlerini yumurdular".

Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmış millətə isə dünya birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Xocalı üzərinə hücumu mayor Seyran Ohanyan, Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni əsilli 50-dən artıq

## Qətliam (Qanla yazılmış tariximiz)

zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdamə gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, 13 uşaq) məhkəmətibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər gullə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür. Meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları, qulaqları və digər orqanları kəsilmişdir. Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılib ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.

Ermənilər Xocalı üzərinə hərbi əməliyyat keçirmək məqsədilə hücum etməmişdilər. Onların məqsədi dinc əhaliyə divan tutmaqdən ibarət idi. Onlar yaxşı bilirdilər ki, Xocalıda ciddi hərbi qüvvə yoxdur. Şəhərin az sayılı müdafiəçiləri XTM dəstəsinin bir böülüyü, yerli özünü müdafiə taburu və minomyot batareyasından ibarət idi. Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldular.

Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımlıdır. Çünkü soyqırımın bütün obyektiv cəhətlərinə Xocalıda rast gəlmək mümkündür.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı faciəsinin şahidi olan sakinlərinin başına gətirilən olmazın vəhşiliklər insanı heyrətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diriyandırıldı. Heydərov Camal Əbdülhüseyn oğlu - "Qaraqaya



deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarib ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdır". Heydərov Şahin Zülfuqar oğlu - Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayılda qətlə yetirilənlər arasında olmuşdur. Hümbətov Cəlil Hümbətəli oğlu - Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzə və gəlini Südabəni güllələmişlər. Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur. Əmirova Xəzəngül Təvəkkül qızı Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlükə girov götürmüştür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar. Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalib. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür. Mustafayeva Kübra Əliş qızı - "Ermənilər bizi girov götürən kimi yanındakı altı nəfəri yerindəcə güllələmişlər". Kərimova Səidə Qurban qızı - "12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər". Nəcəfov Əli Ağami oğlu -



"Ermənilər qaçan adamları mühəsirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər".

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdilar. Hükum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistən Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmiştir.

Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidi bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlari, sülhsevər ölkələri Ermənistən kimi dövlətin belə təcavüzkarlığına və özbaşinalığına qarşı tədbir görəcəklər.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistən Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistəndə mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Cinayət cəzasız qalmamalıdır. Ermənistən hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistən Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımı, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Beynəlxalq cinayət ayrı-ayrı dövlətlərin hüquq və qanun mənafelərini,

beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” və “beynəlxalq xarakterli cinayət” kateqoriyaları fərqləndirilir. Soyqırım cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri ikinci dünya müharibəsindən sonra yaradılmış Beynəlxalq Hərbi tribunalların (Nümbərə və Tokio) nizamnaməsində ifadə olunmuşdur.

### XOCALI SOYQIRIMININ BEYNƏLXALQ CİNAYƏT KİMİ HÜQUKİ ƏSASLARI

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsiyi üçün hüquqi əsaslar aşağıdakılardır hesab olunmalıdır:

1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) sayılı qətnaməsi ilə qəbul edilmiş Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir);
2. Nümbərə Hərbi Tribunallarının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırım cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əmələr insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur);
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə 7. 4);
1. Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 1);
2. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (maddə6);
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə103);
4. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.

### XOCALI SOYQIRIMININ BEYNƏLXALQ HÜQUKİ NƏTİCƏLƏRİ

Beynəlxalq hüquq soyqırım cinayəti ilə əlaqədar aşağıdakılari müəyyənləşdirmişdir:

1. Soyqırım cinayəti törətmüş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.
2. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırım törətməyə sui-qəsd, soyqırıma birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iştirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırım cinayəti törətmüş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.
4. Soyqırım cinayətini törətməkdə əmrin icrası istinad edilən şəxsi cinayət məsuliyyətindən azad etmir.



5. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.

6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinə cəlb etmə müddətləri tətbiq edilmir.

7. Soyqırım cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.

8. Soyqırım cinayətini törətmüş şəxslər cinayət məsuliyyətinə cəlb olunmaq üçün tələb edən dövlətə verilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsi zamanı törədilmiş bir sıra cinayətlər onların törədildiyi dövrə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini tapmışdır. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünkü yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəə artıq Beynəlxalq Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də azərbaycanlılara münasibətdə törədilmiş vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə həmin cinayəti törətmüş şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz.

Məhz elə buna görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsi zamanı beynəlxalq cinayət törətmüş şəxslərin tələb olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara

## Qətliam (Qanla yazılmış tariximiz)



söykənərək soyqırım cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmis şəxslərin axtarılıb tapılması, tələb olunması və mühakimə edilməsi istiqamətində iş aparılmalıdır.

İkinci Dünya müharibəsi zamanı törədilmiş Xatin faciəsi, Xoloost qırğını, Xirosima və Naqasaki fəlakətlərini, eləcə də bir sırada digər dəhşətli hadisələri Xocalı faciəsi ilə müqayisə etmək üçün, əvvəlcə bu hadisənin şahidi olmuş Fransız jurnalisti Can iv Cuistin yazdıqlarına diqqəti cəlb etmək istəyirəm: "Mən qəddarlıq haqqında çox eşitmışəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ölüb keçiblər".

Leonid Kravets – hərbi təyyarəçi, mayor: "Fevralın 26-da mən Stepanakertdən yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırıdım. Aşağıda gözümə nəsə tünd ləkələr dəydi. Birdən bortmexanik qışkırdı: "Baxın, orada qadınlar, uşaqlar gör nə günə düşüblər". Gözəyari saydıq. Yoxsa səpələşmiş iki yüzə yaxın meyitin arasında əlisilahlılar gəzişirdilər. Təcili ora uçduq və meyitləri götürməyə cəhd etdik. Hər yana səpələnmiş qadın, qoca, uşaq meyitləri adəmi sarsıldırdı. Yerli milis kapitanı da bizimlə idi. Meyitlərin arasında başı yarılmış dörd yaşılı oğlunu görəndə dəli oldu... Bizi atəşə tutmamışdan imkan tapıb bir neçə meyiti götürə bildik".

Daud Xeyriyan – Xocalı faciəsinin şahidi olan erməni yazar: "Martin 2-də erməni "Qaflan" qrupu 100-dən artıq azərbaycanlı meyitini yığaraq Xocalının təxminən bir kilometr qərbində yandırdı. Sonuncu maşında alnından və əllərindən yaralanmış təqrübən on yaşılı qız gördüm; aclığa, soyuğa, aldığı yaralara baxmayaraq sir-sifəti gömgöy göyərmiş bu qız uşağı hələ sağ idi. Güclə nəfəs alındı. Tiqranyan adlı bir əsgər hərəkətəsiz qalan bu qızı götürüb meyitlərin üstüne tulladı, sonra onlara od vurdular".

V. Belix – "İzvestiya" qəzetiinin müxbiri: "Vaxtaşırı Ağdamə diri girovlarla dəyişdirilmiş azərbaycanlıların meyitləri gətirilir. Belə şeyi dəhşətli yuxuda da görmək mümkün deyil, deşilmiş gözlər, kəsilmiş başlar, qulaqlar, doğram-doğram olmuş bədənlər kəndirlə bir-birinə sarınaraq zirehli maşının arxasında

## Qətliam (Qanla yazılmış tariximiz)

sürüklənmiş çıl-çılpaq meyitlər, vəhşiliyin həddi-hüdudu yoxdur".

Vladimir Savelyev – 02270 sayılı hərbi hissədə əks kəşfiyyatın rəisi: Onun "məxfi-arayış"ında deyilir ki, azərbaycanlı meyitləri qalaqlanan çalarların ətrafında axşamlar itlərin və çəqqalların səs-küyündən, dərtişmalarından qulaq tutulur, adam vahimələnirdi.

Karabelnikov İ. – rus zabiti: "Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyən 13 nəfərlik Babayevlər ailəsini güllədən keçirib. Buna görə ona Fransa erməni diasporu tərəfindən 150 min dollar pul və ən böyük təltif sayılan "Kilsə mükafatı" verilib".

Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Erməni qəsbkarlarının vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıldığı Xatin və Sonqəmi faciələri ilə eyni səviyyədə qiymətləndirməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiymətini almalıdır.

ABŞ Konqresində Indiana Ştatının təmsilçisi, Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, konqresmen Den Bartonun Nümayəndələr Palatasında çıxış edərək, Konqresi Xocalı soyqırımı tanımağa çağırması artıq Amerika ictimaiyyətinin də erməni vəhşiliklərindən xəbərdar olması və insan hüquqlarının kobudcasına pozulması ilə müşayiət olunan qəddarlığa son qoyulması istəyindən xəbər verir.

Konqresmen Xocalı şəhərində ermənilər tərəfindən insanlığa xas olmayan qəddarlıqla qadın, uşaq və yaşlıların qətlə yetirilməsi, cəsədlərin belə təhqir olunması faktlarını həmkarlarının diqqətinə çatdırmış, daha sonra ABŞ Konqresinin Xocalı soyqırımı tanımaqla beynəlxalq ictimaiyyətin uzun illərdən bəri bu məsələ ilə bağlı sükut buzunu qıracağına əmin olduğunu qeyd etmişdir.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işgalçi əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır.

Bir daha böyük ümidiylə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasetinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu ağırlı münaqışının sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, qaçqına və məcburi köçküñə çevrilmiş yüz minlərlə soydaşımızın öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının

bərpa ediləcəyinə inanırıq.

Ümid edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb ediləcək, işgalçı Ermənistən dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaqdır.

BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan yeni minilliyyə qədəm qoymuş, vətəndaş cəmiyyətinin, vətəndaş hüquqlarının dolğun təminatına yönəlmış, demokratik inkişaf yolunu seçmiş, beynəlxalq konvensiyalara və qanunlara riayət edən nüfuzlu qurumlara hörmətlə yanaşan hüquqi, sivil dövlətdir. Həmin qurumlar tərəfindən isə ölkələrlə münasibətdə ayrı-seçkiliyə, ikili standartlara yol vəhdməməlidir.

Cənab prezident İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədildiyini, yüz minlərlə azərbaycanlığın kütləvi surətdə qətlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu dünya ölkələrinin diqqətinə çatdırmışdır. O, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının ölkəmizə qarşı ermənilər tərəfindən aparılan çirkin siyasetin davamı, əsl genosid aktı olduğunu söyləmişdir.

Ermənilər azərbaycanlılara qarşı Azərbaycan ərazisində zaman-zaman dəhşətli soyqırımlar, qətlər törədiblər. Lakin onlar tarixi saxtalaşdıraraq bunu erməni soyqırımı kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Bu dəhşətləri həyata keçirən ermənilər nəinki özlərinin törətdikləri qanlı cinayətləri uzun müddət ört-basdır edə biliblər. Tamamilə eks mövqedən çıxış edərək guya özlərinin soyqırıma məruz qaldıqlarını iddia edirlər, hətta bəzi hallarda bir sıra ölkələrdə müxtəlif səbəblər üzündən tarixi saxtalaşdırmağa, əsl həqiqəti gizlətməyə nail ola biliblər. Aşkar edilmiş Quba məzarlığı ilə bağlı erməni qəddarlığını sübut edən faktları bütün dünya ölkələrinin parlamentlərinə, xüsusilə erməni təbliğatına uyaraq erməni soyqırımı barədə qərarlar qəbul etmiş dövlətlərə göndərmək lazımdır. Bunun əsasında biz bütün dünyaya erməni soyqırımının uydurma olduğunu sübut etməliyik. Erməni xəyanətinə, saxtakarlığına, yalanına qarşı mübarizəni gücləndirməliyik. Bu iş ardıcıl, sistemli aparılmalı, bir mərkəzdən idarə olunmalıdır.

Artıq bu gün dünya əsl genosid olan Xocalı soyqırımı ilə bağlı bütün həqiqətləri təfərrüati ilə bilməlidir. Heç nə unudulmur, heç nə yaddan çıxmır. İnsanlığa qarşı yönəlmüş heç bir cinayət cəzasız qalmamalıdır. Günahsız insanları yaşamaq hüququndan məhrum edən əliqanlı canilər cavabdehlik daşımali, öz bədxah, çirkin əməlləri üçün vicdanları, tərəqqipərvər bəşəriyyət, ədalət mühakiməsi, tarix məhkəməsi qarşısında cavab verməlidirlər.



### **XOCALI SOYQIRIMI DÜNYANIN GÖZÜ İLƏ**

**Xocalı sakinləri ilə görüşən jurnalistlər:**

**Vaşington Post, 28 Fevral 1992**

Azərbaycan şəhərlərində dəfn olunmuş Dağlıq Qarabağ şəhidləri - qacqınlar erməni hücumları zamanı yüzlərlə insanın öldürdüyüünü deyr.

**Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral**

Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işgal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər.

Anklavin paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qacqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürdüyüünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qacqınlar çərşənbə gündən bəri onun məscidinə 477 meyit gətiriblər.

Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürdüyüünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.

Bugün burada gördükümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qacqın ağır yaralardan əziyyət çəkir.

Raziyə Aslanova Ağdamə çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə

## Qətliam (Qanla yazılmış tariximiz)

axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atıldılar. Onun əri və kürəkəni öldürilmiş, qızı itkin düşmüşdür.

Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları "müsəlman olduqları üçün" döyürdülər.

Fərərilər bildirdi ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işgal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdi ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: "Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürdü".

*Independent, 29 Fevral 1992*

*Elen Vomak*

Ağdamdakı RÖYTER müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işgali zaimini öldürmişdir. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: "Dünya burada baş verənlərə göz yumur. Biz ölüruk, siz isə baxırsız".

*Sandey Tayms, 1 Mart 1992*

*Tomas QOLTS, Ağdam, Azərbaycan*

**Erməni əsgərləri yüzlərlə qaçqın ailəni qırır**

Sağ qalanların sözlerinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngündən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkədə minlərlə insan itkin düşmüş və ölmüşdür.

İşgalçılardan qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüslər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə



## Qətliam (Qanla yazılmış tariximiz)

başladı. Ermənilər dayanmadan atıldılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dörgamağa başladılar". Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.

Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkənin gözləri qarşısında öldürülüyüdü dedi. Qızı isə hələ də tapılmayıb.

Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.

Sağ qalanların dediyinə görə daha 2000 adam, hansılar ki, ayrı qaçmışdı, hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan yaxud da alındıqları yaralarдан ölüblər.

Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüğüm və hələ dəfn olunmamış 7 cənəzənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı gullə yarasından tamamilə dağılmışdı.

Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin gullə yaralarından əziyyət çəkir.

Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıldı və bir nəfər öldü.

**Tayms, 2 Mart 1992**

**Qarabağda cənazə təpələri**

Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub.

Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.

Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işgal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000-nəfər yaralanmış, donub olmuş, yaxud itgin düşmüşdür.

Mülki vertolyot dağlara enməli və kütləvi qırğınlardan törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığıdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi.

Ağdama qayıdan zaman mülki vertolyotun yığıdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltən edilmiş, onların əlləri və ayaqları donmuşdu.

**Qətlam (Qanla yazılmış tariximiz)**

*Washington Post, 2 Mart 1992*

#### Erməni basqınları azərilərin ölümü və qaćqın düşməsi ilə nəticələnir

Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisində cənazələrin yük maşınları ilə evakuasiyاسını göstərmişdir.

*Ağdam, Azərbaycan, 2 Mart (Röyters)*

#### Ermənilərin törətdiyi qırğınlar

Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülkü vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu

**Qətlam (Qanla yazılmış tariximiz)**

gün yeni bir sübut əldə olunmuşdur.

Vertalyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti götirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yiğmağa imkan vermədi.

İnsanların başlarının dərisi soyulmuşdur. Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: "Qadınların və uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yiğmağa başlayanda onlar bizi gülləborana tutdular".

Meyitlərin yük maşınları ilə daşınması Röyterin fotoqrafi Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşının doldurulduğunu görüb: "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

*Tayms, 3 Mart 1992*

*Anatol LIVEN*

#### İşıqlandırılmamış soyqırım

Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaćqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaćqınlara qarşı öten çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülülmüş insanların meyitləri ilə dolu idi.

Burada 31 meyit var idi. On azi daha 31 cənaza ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darmalı-dağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur.

Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: "Biz olduğumuz yerdə 200 nəfər öldürdü". Müxtəlif istiqamətlərdən gəlmiş qaćqınlar da gülləborana tutulduqlarını və yol boyu çoxlu sayıda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasib geyinmiş adı adamların cənazələri idi.

Bizim gördüğümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülümdüşdə və burada qadınlar əliuşaqlı idi.

Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə

yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.

BBS1 Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 Mart 1992 Canlı yayında olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından gülə ilə vurulduğunu görüb.

BBS1 Morninq Nyus, saat 08. 12, Çərşənbə Axşamı, 3 Mart 1992 Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayıda insan meyitlərinin yiğilmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırıldığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından gülə ilə öldürülüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.

**Vaşinqton Tayms, 3 Mart 1992**

**Brayn KİLLEN, Ağdam, Azərbaycan**

### Vəhşiliklər Azərbaycanı dəhşətə gətirir

Dağılıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur.

Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılib.

Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı.

Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq "Telman!" deyə qışqırırdı. Cənəzə arxası üstə uzanmış və sağ əli havada donmuşdu.

Ötən həftə ermənilərin işgal etdiyi Xocalıya vertalyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxşar mənzərənin şahidi olublar, ancaq həcmə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır.

Dağılıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlılaşmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işgal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürülüyüünü deyrir.

Dağılıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu.

Cənab Fərəcov bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nişanladığı yerə enən və Mİ-24 vertolyotlarının müşaiyət etdiyi vertolyot erməni hərbçiləri



güləborana başlamazdan əvvəl yalnız 3 uşaq meyidini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.

Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya işaret edərək dedi: "Hərbi vertalyotlar qırmızı fişənglər buraxaraq ermənilərin yaxınlaşdığını xəbər verdilər. Biz artıq çıxmali idik. Əsir götürəlacəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim".

Röyters-in fotografi Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

Ağdam məscidi insan meyitlərilə dolu idi. İnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmış təhqirlər səsləndirir və bildirirdilər ki, o, Qarabağın azərbaycanlı əhalisini qorumaq üçün kifayət qədər çalışmayışdır.

Cöldə isə yüzlərlə insan islam duaları oxuyurdular. Onların bəziləri huşlarını itirərək öldürülmüş qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmişdi) yanına yığılırlıdalar.

Qarlı təpələrə səpələnmiş onlarla insan meyitini əks etdirən dəhşətli film

## **Qətliam (Qanla yazılmış tariximiz)**

sağ qalmış qaçqınların, qadın və uşaqlara qarşı törədilmiş soyqırım haqqında söylədiklərini təsdiq edir.

Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdam bir yük maşını ilə meyit gətirildiyini göstərmışdır. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sənki kömək diləyirdi.

Ağdam hərbi komandiri Rəşid Məmmədov İkinci Dünya Müharibəsi zamanı Nasistlərin əməllərini xatırlayaraq dedi: "Meyitlər qoyun sürüsü kimi yiğilmişdir. Heç faşistlər də bunu etməmişdir"

Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazasına zəng edərək kömək diləyirdi: "Meyitləri gətirmək və insanlara nə baş verdiyini göstərmək üçün bizə kömək edin".

Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb.

Nyu York Tayms, 3 Mart 1992

### **Ağdam, Azərbaycan, 2 Mart (Röyters)**

#### **Ermənilər tərəfindən törədilən soyqırım**

Bu gün sonuncu sovet qoşunları Dağılıq Qarabağı tərk edir.

İtar-Tass İnformasiya Agentliyi xəbər verir ki, 366-cı Motoatıcı Alayı ərazidən çıxmış, əslində isə mühəribə edən iki etnik qrup - ermənilər və azərbaycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır.

Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib.

Dağılıq Qarabağ Azərbaycan Respublikasının tərkibindədir, onun əhalisinin çox hissəsini isə ermənilər təşkil edir.

Şəherin bombardman edilməsi Azərbaycanın informasiya agentliyi AZER-INFORM xəbər vermişdir ki, Bazar günü gecə Dağılıq Qarabağın azərbaycanlılar məskunlaşan Şuşa şəhəri ermənilər tərəfindən raket atəşinə tutulub. Vəncəli qəsəbəsinə edilmiş digər bir hücum zamanı isə bir neçə adam yaralanmışdır.

Ermənistən respublikası keçən həftə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1000 nəfərin onun hərbçiləri tərəfindən öldürüləməsini və qırğından xilas olmaq üçün qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların soyqırımıını inkar edir.

Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir.

Rayona vertolyotla qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özlərilə başlarının arxa hissəsi tamamilə dağıdılmış 3 uşaq meyidi gətirmişlər. Onlar bildirdi ki, ermənilərin gülləbaranı meyitlərin hamisini

## **Qətliam (Qanla yazılmış tariximiz)**

yığmağa onlara mane olub.

Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş Sovet respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb olə bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı.

Dağılıq Qarabağdakı 4 illik mühəribə 1500-2000 adamın ölümünü səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusişlə dəhşətli idi.

Dağılıq Qarabağın mərkəzi Stepanakert şəhərində yerləşən 366-cı alay döyüşlərin mərkəzində idi və bu döyüş nəticəsində onun 3 əsgəri həlak olmuşdur. Ermənistən paytaxtı Yerevan parlamentində çıxış edən prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoşunlarının anklavdan çıxarılmasını pişlədi. O, bu alayın hərbi əməliyyatlarda iştirak etməydiyini, onun yalnız vəziyyəti stabiləşdiriyini bildirmişdir.

### **Boston Glob, 3 Mart 1992**

#### **Pol Kuin - Cac, Bakı, Azərbaycan**

Dünən Azərbaycan erməni hərbçilərini keçən həftə kişi, qadın və uşaqları Dağılıq Qarabağdakı bir şəhərdən çıxarmaqdə və onları qətlə yetirməkdə ittiham etdi.

Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürdüyüünü və qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürdüyüünü deyrir.

Erməni rəsmiləri bunları inkar edir.

Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiqliyini söyləməklə çətinlik çəkir. Ancaq Röytersin fotoqrafi iki yük maşının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlardan törəldiyi barədə xəbər verir.

Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər başlarından vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı isə onlara digər meyitləri yığmağa mane olub.

İşgal zamanı Xocalıda çoxlu sayıda dinc əhalinin öldürüləməsini təsdiq edən faktlar get-gedə artır.

Azərbaycan televiziyası bazar günü Ağdam meyitxanasından qadın və uşaqlar da daxil olmaqla 10 meyit göstərmışdır. Bakının əsas televiziya stansiyasının redaktoru bildirmişdir ki, indiyə qədər 180 meyit aşkar olunub. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayıda meyitlər görmüşdür. BBS xəbər vermişdir ki, Fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur.

## **Qətliam (Qanla yazılmış tariximiz)**

Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, həcüm zamanı 1000 adam öldürilmiş, 200-dən artıq itkin düşmüş, 300 əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı həcuma başçılıq etməkdə və erməni quldurlarına yol açmaqdə ittiham edir.

*Eyc, Melburn, 6 Mart 1992*

*Elen VOMAK, Ağdam, Azərbaycan, Çərşənbə axşamı*

Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da ötən həftə Ermənistən ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırım törətdiyi ehtimal olunur.

Anklavın Azərbaycan şəhəri Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərəfindən onların evlərinə edilən həcümü təsdiq edən külli miqdarda faktlar söyləyir. Onlar bildirir ki, ermənilər onları qaćmağa məcbur etmiş və ətrafdakı meşələrdə gullələmişdir. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün



## **Qətliam (Qanla yazılmış tariximiz)**

əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda gullə yaraları almış qadın və uşaqları gördük.

Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 nəfərdir. Ağdamın polis komandiri Rəşid Məmmədov Ağdamda yalnız 500 nəfərin qəçdiğini dedi. "Bəs qalanları hanı?" deyən C-b Məmmədov onların əsir götürüldüğünü yaxud qaçıqlarını dedi. Çoxları hələ də dağlardadır, çünki vertolyot yoxdur. O, onların bəzilərinin mənfi 10 dərəcə soyuqdan donduğunu bildirdi.

Azərilər silahlanmış erməniləri gördükdə başa düşdülər ki, özlərini müdafiə edə bilməyəcəklər və meşələrə qaçırlar. Bir neçə saatdan sonra soyqırım başlandı.

Cənab Nasir arvadının və iki uşağının əsir götürüldüğünü güman edir. Digər qaçqınlar kimi, o, da keçmiş sovet ordusunun Xocalıya həcüm etməkdə ermənilərə kömək etdiyini dedi: "Bu mənim fikrim deyil, gözlərimlə gördüklərimdir".

*Nyu York Tayms, 6 Mart 1992*

*Azərbaycanda vida mərasimi*

"Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilərin Dağlıq Qarabağda törətdiyi soyqırım qurbanları dəfn olunan zaman onların ailə üzvləri və dostları matəm içindədir.

Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi.

*Vaşington Post, 6 Mart 1992*

*Son vidalaşma*

"Dünən azərbaycavlıların qəbiristanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən öldürilmiş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı".

*Sandey Tayms, 8 Mart 1992*

Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırım haqqında Ağdamdan ilk olaraq xəbər verir.

Xocalı qeyri-məhsuldar bir Azəri şəhəri idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet

## **Qətliam (Qanla yazılmış tariximiz)**



İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur.

Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu yanvarda baş vermişdi. Dörd uşaq anası Zümrüt bizi şəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölmənү gözləyir. O və ailə üzvləri fevralın 26-da ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər.

Bes övlad atası 55 yaşlı Balakişi Saqıqov dedi: "Ermənilər uzaq kəndlərin hamısını bir-bir işgal etdilər, hökumət isə heç nə etmədi". Onun həyat yoldaşı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq yaxud da öldürəcəklər. Onların üç oğlu və iki qızı qırğın zamanı öldürülmüşdü.

"Biz ermənilərin mövqelərinə çox yaxın idik, amma oranı keçməli idik. Güllələr hər tərəfdən yağış kimi yağıdırılırdı. Biz sadəcə tələyə düşmüştük". Azərbaycanlılar bir-bir qətlə yetirilirdi. Sağ qalanların söylədiklərinə görə görmədikləri halda ermənilər tərəfən hər bir şeyə atəş açırdılar. Bir azəri operatoru ağlaya-ağlaya hər bir meyiti ləntə almışdı. Onun çəkdiyi kadrlardan birində azərbaycanlıların ermənilərdən qaçaraq sığınacaq taplığı ağaçlıq göstərilmişdi. Burada insan meyitləri təpə əmələ gətirmişdi. Ağdam xəstəxanasına gətirilmiş Ömər Veysəlov dedi: "Ermənilər dayanmadan atırdılar. Mənim arvadım və qızım düz yanında öldürürdülər".

Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə tökürdü. Bir ana bağırırdı: "Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb. Öldürülb. İtib".

Mond, Paris, 14 Mart 1992

Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın və uşaqları görüb. Onların dirnaqları çıxarılmışdı. O, bunun "Azərbaycan təbliğatı" deyil, reallıq olduğunu yazar.

*Nyusuk, 16 Mart 1992*

*Paskal Priva və Stiv Lö Vən, Moskva*

**Soyqırımın üzü**

Ötən həftə Azərbaycan yenidən qəbirstanlığa dönmüşdü: matəm içində olan

## **Qətliam (Qanla yazılmış tariximiz)**

qaçqınlar və onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdı. Onlar fevralın 25-i və 26-sı ermənilər tərəfindən darma-dağın edilmiş Xocalıdan olan sadə Azəri kişi, qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsaflədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu.

**Taym, 16 Mart 1992**

*Cil Smolou Yuri Zaraxoviç, Moskva*

**Xocalıda qırğın**

Mübahisələrə baxmayaraq aydın olan bir şey var: iki həftə önce Azərbaycan şəhəri Xocalıda qəddar və vicdansız bir hadisə törədilib. İndiyədək 200 azərbaycanlı öldürülüb, çoxları iyrənc hala salınıb, ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağdan dəfn olunmaq üçün qonşu rayona gətirilib. Azərbaycanlılar iddia edir ki, 1324 məlki vətəndaş qətlə yetirilib. Onların çoxu - qadınlar və uşaqlar barədə heç bir məlumat yoxdur...

**Svoboda, 12 İyun 1992**

**Faciəni törədənlər cəzalandırılmalıdır**

Moskvada yerləşən Memorial insan hüquqları qrupunun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının erməni silahlı birləşmələri tərəfindən işğali zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında hesabatda dinc əhalinin şəhərdən qaçması haqqında yazılır: "Qaçqınlar ermənilər tərəfindən qurulmuş pusquya düşərək atəşə tutuldular. Onların bəziləri Ağdamə çata bildilər: Digərləri, əsasən qadınlar və uşaqlar (dəqiq sayı məlum deyil) dağlarda azmiş və donub ölmüşlər. Ağdamə çatanların dediklərinə görə, onların bəziləri Pircamal və Naxçıvanik kəndləri yaxınlığında əsir götürüllər. Artıq dəyişdirilmiş Xocalı əsirlərinin dediyinə görə, əsirlərin bəziləri öldürülmüşdür... 4 gün ərzində Ağdamə təxminən 200 meyit gətirilmişdir. Ağdam qatar-xəstəxanasının həkimləri bildirdi ki, 4 meyitin başlarının dərisi soyulmuş, birinin isə başı kəsilmişdi. Ağdamda 181 cənəzə (130 kişi, 51 qadın, 13 uşaq) üzərində yoxlama aparılmışdır və aşkar olunmuşdur ki, 151 nəfər güllə, 20 nəfər qəlpə yarasından və 10 nəfər küt alətlərdən aldıqları yaralardan ölmüşdür. Xocalıdan olan bütün yaralıların gətirildiyi Ağdam qatar-xəstəxanasının sənədlərində göstərilir ki, 597 nəfər yaranmış, yaxud donmuş, bir nəfərin diri-dirin başının dərisi soyulmuşdur.

**Independent, London, 12 İyun 1992**

**Frederik Lenqan, Röyter**

Arif Sadıqov Bakıda Xəzər dənizinin sahilindəki bir kafenin kölgəliyində

## **Qətliam (Qanla yazılmış tariximiz)**

sakitcə oturdu və düz 3 ay bundan qabaq, Xocalı şəhərindən qaçan zaman erməni güləsinin cirdiği şalvarını göstərdi.

51 yaşlı xarrat dedi: "Mən hələ də bu paltarları geyinirəm, çünki başqası yoxundur. Mən 5 dəfə yaralandım, amma bəxtim gətirdi və sağ qaldım".

Cənab Sadıqov və arvadı bir aydan çox ac və işıqsız qalıblar.

Cənab Sadıqov dedi: "Təxminən axşam saat 11-də bombardman başlandı. Biz hələ heç vaxt beləsini eşitməmişdik. 8 yaxud 9 növ silah, artilleriya, ağır pulyemotlardan istifadə olunurdu".

Tezliklə qonşular küçələrə töküldü. Bəziləri gizləndi, digərləri isə qarın içi ilə meşələrə doğru qaçmağa başladı.

Xilas olmaq üçün şəhər camaati təxminən 15 mil məsafədə yerləşən Azərbaycan şəhəri Ağdamə çatmalı idi. Sübh çəngi iki Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındaki yerə çatanadək onlar düşünürdülər ki, bunu edə biləcəklər.

Cənab Sadıqov dedi: "Buna qədər mənlə gələn qrupun heç birinə heç nə olmamışdı... sonra yolda bizi bir maşın gördü və ermənilər bizə atəş açmağa başladılar. Bizimlə olan 80 nəfərdən yalnız on nəfəri sağ qaldı. 67 yaşlı böyük qardaşım da daxil olmaqla 7 yaxın qohumum qətlə yetirildi. Mən ancaq qardaşımın papağı ilə onun gözlərini bağlamağa imkan tapdim və biz heç vaxt o meytılardən heç birini qaytara bilmədik".

Cənab Sadıqov dedi ki, birinci qrupdakı qaçqınların bəzilərinin bəxti gətirdi. Evakuasiyanın qəhrəmanlarından biri Arif Hacıyev üçüncü qrupun qaçmasına kömək etmək üçün silahın darağını dəyişərkən başından aldığı gülə yarasından öldü.

Digər bir qəhrəman, Xocalının meri Elmar Məmmədov bildirdi ki, o, bir neçə nəfər ilə birləşdə fevralın 26-nı meytılrlə əhatə olunmuş kollu təpələrdə keçirib.

Cənab Sadıqov dedi: "Biz şəhərə çatandan bir gün sonra ermənilər geniş raket hücumu həyata keçirdilər. Mən müalicə olunmaq üçün xəstəxanaya getməli idim, çox pis vəziyyətdə idim. Hətta mənim ayaqqabımın içində də gülə tapdilar".

Qırğının qurbanları: Bir azəri qadın fevral ayında törədilmiş Xocalı qırğının qətlə yetirilmiş oğlunu ağlayır. Qatar-xəstəxanada tibb bacıları primitiv üsullarla yaralı bir kişini xilas etməyə çalışırlar. Ağdamda insanlar qətlə yetirilmiş qohumlarının tabutu üstündə ağlayırdılar. Ölənlərin sayını müəyyən etmək mümkün deyil. Çünkü müsəlmanlar ölümü 24 saat ərzində dəfn edirlər.

## **Qətliam (Qanla yazılmış tariximiz)**



*Independent, London, 12 İyun 1992*

### **Ağrılı axtarış**

Azərbaycanlıların Xocalı şəhərində törədilmiş fevral soyqırımı nəticəsində təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdür.

Dövlət ittihamçısı Aydin Rəsulov 15 nəfərdən ibarət olan istintaq qrupunun rəhbəridir. Bu qrup azərbaycanlıların "Xocalı Qırğını" adlandırdıqları hadisəni araşdırmaqla məşğuldur. Cənab Rəsulov bildirdi ki, 600 nəfər ilkin axtarışlar zamanı tapılmış meytılardır. Xocalı meri Elmar Məmmədov da oxşar rəqəm söylədi. May ayında isə Bakıda nəşr olunan Ordu qəzeti bu rəqəmin daha böyük olduğunu yazırı - ölənlərdən 479 nəfərin şəxsiyyəti müəyyən olmuş, 200-dən çoxu isə naməlumdur. Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Yunisova özlərin sayının 700 olduğunu dedi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin bildirdi ki, Ağdam şəhərinin müsəlman imamının ona dediyinə görə onun məscidinə Xocalıdan 580 meytil gətirilmişdi və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meytiləri saymadıq, ancaq bu rəqəm inandırıcıdır. Çünkü biz meytiləri yumaq üçün ləvazimat verdik.

43 yaşlı hüquqşunas Cənab Rəsulov son rəqəmin söylənilməsi üçün bir neçə ay vaxt lazım olduğunu söylədi.

Cənab Rəsulov bu işləri yaxşı bilir. Uzun illər araşdırıldıqdan sonra, o, 1990-cı ilin yanварında Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğın zamanı 131 nəfərin öldürülüyü və 714 nəfərin yaralandığı barədə qəti rəqəm



söyləmişdir. Ədliyyə işçisi Rafiq Yusifov dedi ki, indiyə qədər 184 nəfər Respublikanın Ədliyyə Departamenti tərəfindən tibbi müayinədən keçirilmiş və ölü kimi qeydə alınmışdır. Cənab Yusifov bu rəqəmin ölenlərin çox az hissəsinə şamil olduğunu bildirdi. Bizə yalnız meyitlər gətirilmişdi. Gelin o zamanki özbaşinalığı və bizim müsəlman olduğumuzu unutmayaq. Ölü 24 saat ərzində yuyulmalı və basdırılmalıdır.

Professor Yusifov bildirdi ki, bu 184 nəfrin 51-i qadın, 13-ü isə 14 yaşından aşağı olan uşaqlar id. 151 nəfər güllə yarasından, 20 nəfər qəlpə yarasından, 10 nəfər isə küt alətlərdən aldığı yaralardan ölmüşdür. Son üç nəfər isə qar uçqununa düşüb. 33 nəfərin qulağı, burnu, döşləri, cinsiyət orqanları kəsilmiş və gözləri çıxarılmışdır. Cənab Rəsulov dedi ki, müayinədən keçmiş 184 meyit ölenlərin üçdə bir hissəsindən də azdır.

Vertolyotun pilotunun təsdiq etdiyi sənəddə bildirirdi ki, yerdə çoxlu sayıda ölü və yaralı olduğu üçün onları dəqiq saymaq mümkün olmadı. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik kəndi ətrafında 85-100 idi.

"İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük. Onun anası isə ölmüşdü. Uşaq anasının qolundan tutaraq onu durquzmağa çalışırdı. Biz enməyə çalışıq, amma ermənilərin bombardmana başlaması bizi qayıtmaga məcbur etdi".

#### *Kommersant, Moskva, 27 Fevral 2002*

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhəri ermənilər tərəfindən kütləvi hücumda məruz qaldı. Rusların 366-cı motoatıcı alayı hücumda iştirak etdi. Nəticədə 613 nəfər öldürdü, 487-i nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itgin düşdü. Xocalı hadisələri münaqişənin xarakterini kökündən

dəyişdi.

#### *Human Rights Watch*

*Helsinki, Dekabr 1994*

#### **Dağlıq Qarabağ münaqişəsinin yeddi ili**

Human Rights Watch təşkilatının Helsinki ofisinin hesabatında deyilir: "Etnik ermənilərin rus ordusunun 366-cı alayının dəstəyilə Xocalıda yüzlərlə dinc azərbaycanlıya qarşı törətdiyi soyqırım 1992-ci ildə müharibəni şərtləndirən ən əsas hadisələrdən biri oldu.

1992-ci ilin fevralında Qarabağdakı erməni qüvvələri Rusyanın 366-cı motatıcı alayının dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini işgal etdi. İşgal zamanı 200-dən çox mülki vətəndaş öldürüldü.

Öldürülmüş dinc azərbaycanlıların dəqiq sayı məlum deyil. Çünkü, Qarabağdakı erməni qüvvələri soyqırımdan sonra ərazini öz nəzarətləri altına alıblar. Amma 200 azərbaycanının öldürüldüyüün qəbul olunduğu zaman, ehtimal olunur ki, 500-1000 nəfər qətlə yetirilmişdir.

#### **"Memorial" insan hüquqlarına nəzarət mərkəzinin hesabatından**

"Xocalı" 1991-ci ilin payızından Xocalı erməni silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı və daxili qoşunların Dağlıq Qarabağdan çıxarılmasından sonra Xocalı tam blokada vəziyyətinə düşdü. 1992-ci ilin yanvarından başlayaraq Xocalıya verilən elektrik enerjisi kəsildi. Sakinlərin bir hissəsi təcrid olunmuş şəhəri tərk etdi. Xocalı şəhər icra hakimiyyətinin başçısı E.Məmmədovun israrlı xahişlərinə baxmayaraq, dinc əhalinin tam evakuasiyası təşkil olunmadı. Fevralın 25-də erməni silahlı qüvvələri Xocalıya hücuma başladılar.

Hücumun iştirakçıları Artsax Milli Azadlıq Ordusunun birləşmələri zirehli texnikadan - zirehli maşınlar və tanklardan istifadə edərək hücumda iştirak etdi.

#### **Hücumun gedışı.**

Fevralın 25-i gecə saat 11-də Xocalı artilleriya atəşinə tutulmağa başladı. Əvvəlcə evlərdə və postlarda qurulmuş barrikadalar dağıdıldı. Fevralın 26-sı səhər saat 1-dən 4-ə kimi quru qoşun birləşmələri şəhərə daxil oldular.

Son müqavimət səhər saat 7-də qırıldı.

Hücum zamanı Xocalıda qeyri-müəyyən sayıda dinc sakın şəhərin bombardmanı zamanı qətlə yetirildi.

**Əhalinin çıxması üçün "azad dəhliz".** İşgal zamanı Xocalıdan qaçmış 60 nəfər arasında "Memorial" müşahidəçiləri tərəfindən Bakıda və Ağdamda sorğu keçirmişdir. Onlardan yalnız bir nəfər "azad dəhliz"in mövcudluğu

barədə xəbərdar olduğunu demişdir.

Azərbaycanın Ağdam rayonu ilə qonşuluqda olan ərazidə yerləşən "azad dəhliz" boyunca qaçan qaçqınlara atəş açılmış və nəticədə çoxlu insan öldürilmişdir.

Şəhərdə qalan sakinlərin taleyi Şəhərin erməni hərbi birləşmələri tərəfindən işgalından sonra təxminən 300 dinc sakin (86 məshəti türk) şəhərdə qalmışdır.

Hər iki tərəfdən alınmış məlumatə əsasən, Xocalı şəhərində və Ağdama gedən yolda əsir götürülmüş 700-dən çox sakin 1992-ci il martın 23-nə kimi Azərbaycan tərəfinə qaytarılmışdır. Onların əksəriyyəti qadın və uşaqlardır.

Xocalı sakinlərinin mülkiyyətinin taleyi Xocalıdan qaça bilən sakinlərin öz mülkiyyətlərinin hətta ən vacib hissələrini belə götürməyə imkanları olmamışdı. Erməni silahlı qüvvələri tərəfindən əsir götürülən sakinlər də əmlaklarından heç nə götürə bilməmişdilər.

"Memorial" İnsan Hüquqlarına Nəzarət Mərkəzinin müşahidəçiləri işgal olunmuş şəhərdə böyük talanın şahidi olmuşlar. Xocalı sakinlərinin əmlakları Xankəndi (Stepanakert) və qonşu yaşayış məntəqələrinin sakinləri tərəfindən şəhərdən aparılmışdı. Evlərin əksəriyyətinin qapılarının üzərində onların yeni sakinlərinin adları yazılmışdır.

Faktların qiymətləndirilməsi Xocalı şəhərinin dinc sakinlərinə qarşı kütləvi zorakılıq şəhərin işgalinə yönəlmış hərbi əməliyyatların həyata keçirilməsi zamanı baş vermişdi.

Xocalı sakinlərinin çoxu "azad dəhliz"dən xəbərsiz idilər.

Dinc sakinlərin "azad dəhliz" zonasında və ona qonşu ərazidə kütləvi qırğınına heç nə ilə bəraət qazandırmaq olmaz.

Müstəqil Dövlətlər Birliyinin qoşunlarının tərkibində olan 366-cı motoatıcı alay Xocalı hücumunda iştirak etmişdir.

"Memorial" İnsan Hüquqlarına Nəzarət Mərkəzi bildirir ki, Dağlıq Qarabağın erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücum zamanı dinc sakinlərə qarşı etdikləri hərəkətlər Cenevrə konvensiyalarını, həmçinin 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrini kobud şəkildə pozur:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milli mənsubiyətdən, yaxud digər mövqeyindən asılı olmayaraq bu Bəyannamə ilə təsbit olunmuş bütün hüquqlara malikdir;

Maddə 3. Hər bir şəxs yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarına malikdir;

Maddə 5. İnsana qarşı kobud, qeyri-insani və ya təhqiqədici rəftar qadağandır;

Maddə 9. Əsassız həbs, saxlama, yaxud ekspatriasiya qadağandır;



Maddə 17. Hər bir şəxs mülkiyyət hüququna malikdir və heç bir şəxs mülkiyyət hüququndan əsassız olaraq məhrum oluna bilməz.

Silahlı birləşmələrin hərəkətləri qadın və uşaqların silahlı münaqişələr və hərbi vəziyyət zamanı müdafiəsi haqqında BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Bəyannaməni kobud şəkildə pozmuşdur.

### **366-cı alay**

Qeyd etmək lazımdır ki, Xocalı faciəsində iştirak edən 366-cı alay Xankəndidə yerləşirdi. Bu alay dəfələrlə Azərbaycan kəndlərinin, Şuşa və Xocalı şəhərlərinin atəşə tutulmasında iştirak edib. Alaydan qaçan əsgərlərin ifadələri bu faktları təsdiq edir. 366-cı alayın Xankəndidən tələsik çıxmazı

## **Qətliam (Qanla yazılmış tariximiz)**

onun Xocalı hadisələrində iştirakını açıq aydın sübut edir. Bununla alay, həmdə faciənin izlərini silmək istəyirdi.

366-cı alayın zabitlərinin mənəvi tənəzzülü elə bir həddə çatmışdı ki, onlar qoşunlarının çıxarılmasını həyata keçirə bilmədilər.

Gəncədə yerləşən desant qüvvələri bu əməliyyatın həyata keçirilməsinə cəlb olunmuşdu. Desantlar gəlməmişdən əvvəl isə alayın 103 əsgəri, hansılar ki, əsasən zor işlədilməsində günahlarını etiraf edən ermənilər idi, əmrə tabe olmaqdan imtina etmiş və Qarabağda qalmışdı. Alayın ali komandanlığının razılığı və qoşunların çıxarılmasına məsulliyyət daşıyan digər ali komandirlərin hərəkətsizliyi nəticəsində zirehli texnika da daxil olmaqla alayın silahlarının bir hissəsi növbəti cinayətləri törətmək, Azərbaycana qarşı separatizmi davam etdirmək üçün ermənilərə verildi. Bu, 366-cı alayın Xocalı faciəsinin həyata keçirilməsində iştirakını sübut edən aydın bir faktdır!

### **Tarix unutmayacaq!**

Azərbaycan parlamenti Milli Məclis fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etdi. Hər il fevralın 26-sı axşam saat 5-də Azərbaycan Xocalı qurbanlarının xatirəsini bir dəqiqlik sükutla yad edir.

Qaçqına çevrilmiş və Azərbaycanın 48 rayonunda müvəqqəti siğınacaq tapmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqışosunun ədalətli həllini, Ermənistən Azərbaycana qarşı təcavüzünə son qoyulmasını, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirlər. Onlar bütün dünyadakı insanları, dövlətləri və beynəlxalq təşkilatları haqq və ədaləti qorumağa, Xocalıda həyata keçirilən terrorizm və etnik təmizləmə aktlarını pisləməyə çağırırlar.

Xocalı faciəsinin təşkilatçıları və icraçıları layiq olduqları cəzani almalıdır. Heç bir cinayət cəzasız qalmamalıdır. XX əsr soyqırımı və etnik təmizləmənin tarixini yazmış çoxlu sayda qanlı səhifələrin şahidi olmuşdur. Xocalı faciəsi bunların ən dəhşətlilərindən biridir. Bu dəhşətli cinayətdə əli olan hər bir kəs hər şeydən əvvəl öz vicdanı qarşısında məsuliyyət daşıyır. Lakin gün gələcək və onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər.

"Yalançı "genosid" haqqında yorulmadan dünyaya car çəkən və bundan siyasi-maliyyə dividendləri qazanmaq, hansısa "kompensasiyalara" nail olmaq üçün istifadə edən davakar erməni millətçilərindən fərqli olaraq, biz azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünyaya çatdırın zaman bu kimi məqsədlər güdmürük. Hesab edirik ki, müasir dünyada başqa dövlətlərə qarşı ərazi iddiaları, bütöv xalqlara nifrət ideologiyası, dövlətlər və xalqlar arasında mübahisəli məsələlərin hərb yolu ilə həlli cəhdləri qəbul edilməzdır. Eyni zamanda, bütün dünya əsl soyqırımı haqqında həqiqətləri bilməli, bu gün baş verən hadisələrin kökləri və mahiyyəti açılmalıdır, yanlış stereotiplər dağıdılmalıdır. Biz müstəqilliyin verdiyi imkanlardan, insanların vətənpərvərliyindən, ölkəmizin malik olduğu maddi və mənəvi sərvətlərindən faydalananaraq, cəmiyyətimizin və dövlətimizin tərəqqisinə nail olmaq, vətəndaşlarımız üçün firavan və təhlükəsiz həyat təmin etmək əzmi ilə yaşayırıq.

Soyqırım qurbanlarının əziz xatirəsi qarşısında hörmətlə baş əyərək, xalqımıza səadət, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram".

**HEYDƏR ƏLİYEV**



# AĞDABAN SOYQIRIMI



Tarix boyu Azərbaycan xalqının başına erməni quldurları tərəfindən bir çox müsibətlər, soyqırımlar gətirilmişdir. Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər güşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır. Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırım cinayətinin qurbanları sırasında yer alırlar.

XX-ci əsrin qanlı terrorlarından biri olan Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Xocalı, Xatın və Sonqimi soyqırım siyasətinin dəhşətli təkrarıdır.

Bu faciə həm də Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistən" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinin - günahsız qocaların, körpə və qadınların qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün

çıkarılması, qulaqlarının kəsilməsi ilə yaddaşlara həkk olunmuşdur.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri tərəfindən Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirildi. Ağdaban faciəsinin baş verə biləcəyi qabaqcadan məlum idi. Erməni quldurları Çapar kəndinə cəmləşib Ağdaban kəndinə hücuma hazırlaşdırlar. Çapar kəndindən çıxan yeganə dar maşın yolu minalamışdı. Hətta Ağdabana edilən hücumdan bir neçə gün əvvəl kəndin naxırçıları meşədə iki nəfər tanındıqları ermənini tutmuşdular. Onlar xəbər vermişdilər ki, başqa yerlərdən (saqqallılar) gəlib Çapara toplanmışlar və Ağdabana hücum etməyi planlaşdırırlar. Ağdabanlılar bu xəbəri rayona çatdırıldılar. Ermənilər cəsarət edib bizə hücum etməzlər cavabını aldılar.

1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərliyi qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaati çəş-baş qalmışdı.

Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn, evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək - əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin



## **Qətlam (Qanla yazılmış tariximiz)**

arasında idi.

Qeyd etmək lazımdır ki, 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdaban'dan başladılar. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər.

Ağdaban kəndi mühəsirəyə alınmışdı.

Bələ bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni qudlurları tərəfindən 39 adam öldürdü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Erməni separatçıları mədəni irsimizə qarşı vandalizm siyasətinin davamı olaraq Azərbaycan mədəniyyətinə və ədəbiyyatına misilsiz töhvələr vermiş Ağdabanlı şair Aşıq Qurbanın və oğlu klassik aşiq şeirinin ustadlarından olan Aşıq Şəmşirin əlyazmalarını yandırıb məhv etmişdilər.

Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-dirə odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Bu bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi. Kənd əhalisinin bir hissəsi zorakılıqladan qaçıb qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqlarda qətlə yetirilmişdir.

Erməni separatçıları tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri



## **Qətlam (Qanla yazılmış tariximiz)**



dağıdılmış, müqəddəs ziyərətgah və qəbiristanlıqlar təhqir və məhv edilmişdir.

Ağdaban qırığının səhərisi - aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. Xalqın iradəsiylə "Kəlbəcərin müdafiəsinə fəvqəladə yardım komitəsi" yaradıldı. Komitəyə rəhbərlik təyin edildi. Komitə qısa müddət ərzində böyük tədbirlər həyata keçirdi. Orduya kömək xeyli artırıldı. Əhalidə müdafiə olunacağına ümid yarandı. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edildi. Bu tədbirlər camaatin qırılmaqdə olan inamını xeyli möhkəmləndirdi.

Ermənistən Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talmışdır.

Ermənistən yeritdiyi işgalçılıq siyasətinin tərkib hissəsi kimi Azərbaycan xalqı və ümumilikdə bəşəriyyət ermənilərin azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımı timsalında XX əsrin insanlığa qarşı ən qəddar, ən dəhşətli cinayətlərindən biri ilə üzлəşdi. Ağdaban faciəsi öz mahiyyətinə görə tarixdə Xatın, Lidisa, Oradur və Xocalı soyqırımları ilə birgə xatırlanır.

Onu da qeyd etmək lazımdır ki, 1992-ci il aprel ayının 8-də baş verən Ağdaban faciəsindən Respublika əhalisi lazımcıca xəbərdar edilmədi. Baş verən qanlı hadisələr dünya ictimaiyyətinə çatdırılmadı. Soyqırım cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli



qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilmişdir. Xocalı soyqırımı xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberg, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Qabaqcada xüsusi düzəldilmiş pusqlardan qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini sübuta yetirir.

Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmis şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmis şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-ci maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

XX əsrin əsas soyqırım faktlarında biri kimi Kəlbəcər rayonunun Ağdaban kəndində Ermənistən silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı


göstərmək olar. Ermənilərin silahlı təcavüzü zamanı Ağdaban kəndinin bütün mülkü əhalisi faktiki olaraq vəhşicəsinə qətlə yetrildi. Azərbaycanlıların bəşəriyyət tarixində kütləvi insan qırğınları sırasında bu qətl "Ağdaban faciəsi" adını aldı.

Ağdaban faciəsi – Azərbaycanın qədim kəndlərindən biri olan Ağdaban kəndinin əhalisinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətl, Qarabağ münaqişəsinin ən qanlı faciəsi kimi tarixə düşdü. 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə erməni silahlı birləşmələri və o zamanki prezident Robert Köçəryanın rəhbərlik etdiyi silahlı quldur dəstələrinin köməyi ilə Ağdaban kəndini işğal etdilər. Bunun nəticəsində qadınlar, qocalar və uşaqlar da daxil omaqla 50-dən artıq dinc sakin həlak oldu.

Erməni silahlı birləşmələrinin Ağdabana hücumunda məqsəd Qarabağın qala qapısı Kəlbəcər rayonunu ələ keçirmək idi. 1988-ci ildən etibarən Ağdaban kəndi erməni silahlı birləşmələrinin mühasirəsi altında idi. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərində avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmış olduğu göz önündədir.

Ağdaban kəndinin işğalı üçün keçirilən hərbi əməliyyat zamanı bu şəhərin dinc əhalisi üzərində kütləvi zorakılıq əməlləri törədilmişdir.

Əhalinin Ağdabandan çıxmazı və kəndin ələ keçirilməsi üçün "azad dəhliz" təqdim edilməsinin rəsmən elan olunmasını ya DQR-in vəzifəli şəxslərinin kəndin sakinlərindən "təmizlənməsi" üçün qərəzli fəaliyyəti, ya da DQR hakimiyyətinin tabeçiliyi altında olan ərazilərdə yaşayan bu və ya digər millətə mənsubiyyətindən asılı olmayaraq dinc əhalinin hüquqlarının gözlənilməsini təmin etmək iqtidarında olmadığını etiraf etməsi kimi





qiymətləndirmək olar.

Ağdabanın erməni işgalçları tərəfindən bir gecənin içinde kütləvi qırğınıların törədilməsindən sonra orada qalan dinc əhaliyə amansız işgəncələr verildi. Bu işlər təşkil olunmuş şəkildə görüldü, işgala məruz qalmış dinc sakinlərə qarşı insanlıq əleyhinə olan təqiblər edilirdi.

Ağdaban kəndində və ona yaxın ərazilərdə olan dinc sakinlərin kütləvi öldürülməsinə heç bir səbəblə haqq qazandırıla bilməz.

Ağdabanın dinc sakinlərinin, o cümlədən qadınların girov götürülməsi və saxlanılması DQR hakimiyyətinin Ağdabanın dinc sakinlərinin Azərbaycan tərəfinə əvəzsiz olaraq verməyə hazır olduğunu bəyan etməsi ilə açıq-aşkar ziddiyət təşkil edir. "Girovlar"ın saxlanma şəraiti son dərəcə qeyri-qənaətbəxş idi. Ağdabanda öldürülən və girov götürülən dinc sakinlərin üzərində zorakılıq halları olmuşdur.

Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi göz qabağındadır.

Unutmamalıq ki, Ağdaban faciəsi bəşər tarixinin silinməz qara səhifəsi, erməni seperatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasetinin davamıdır.



*"Şəhidlərə, menkibelerine layiq qəbirlər yapmak üçün zaman olsayıdı, imkan olsayıdı, bu hamaset (qəhrəmanlıq) önündə insan mövcudiyəti, sənətkariyla, heykəltəraşı ilə, rəssami ilə aciz və biçarə qalardı. Bunu, ruhumuzda, irfanımızda hiss edərək, aciz şühedayı ensal-i atiyyenin (gələcək nəsillərin) vəfasına və vicdanına tevdi edərək, üzlərinə birer ovuc torpaq səpdik".*

**Süleyman Paşa  
Şipka Qəhrəmanı**

# İĞDIR SOYQIRIMI

Yüz illercə təbəəsi olduqları Osmanlı dövlətinə qarşı etdikləri xəyanətdən dolayı 1915-ci ildə aldiqları cəzanı, ermənilər beynəlxalq ictimaiyyətə "soyqırım hadisəsi" şəklində təqdim etməkdə və hər il 24 apreldə onu siyasi intiqaya çevirməkdədirler. Ermənilərin 1995-ci ildə yalancı soyqırım hadisəsinin 80-cü ilini daha geniş ölçüdə və yüksək səviyyədə, təşkilatlanmış halda keçirmələrinə baxmayaraq, Türkiyə və Azərbaycanda bu məsələyə uzun illər boyu az da olsa önəm göstərilmədi. Türkiyədə ilk dəfə İğdir Valiliyi tərəfindən 1999-cu ilin 24-27 aprelinə düzənlənən "Tarihi gerçeklər və ermənilər" Dövlətərəsi simpoziumunda, erməni soyqırım iddialarının əsassız olduğunu faktlarla isbatlayan elmi araşdırımlarla onlara cavab verilməyə çalışıldı.

Simpoziumda iştirak edənlərin imzaladıqları sonuq bildirişində belə yazılıdı: "Ayrıca Doğu Anadoluda keçmişdə itirdiyimiz bir milyondan artıq şəhidimizin əziz xatırmasını gələcək kuşaklara axtaracaq və "24 apreli qətliam günü" olaraq qəbul edənlərə və onlarcası dünyanın bir çox yerində açılan sözdə Soyqırım Anıtlarına cavab verəcək bir "Şəhidler Anıtı"nın İğdirdə açılması və Oba köyündə bir şəhidlik düzənlənməsi qərarlaşdırılmışdır. İğdirdə inşa ediləcək bu anıt keçmişdəki pis günləri və bizlərə düşmanlıq edən sömürgəci dövlətləri uzunmüddət ağlımızda tutmamızı sağlayacak, gələcəyimizə dostluq, yaxşı qonşuluq və iş birliyi təməlində işiq tutacaqdır".

XIX yüzildən etibarən başda Rusiya olmaqla xristian dövlətlərinin Türkiyəyə təcavüzleri artdıqca, Osmanlı dövləti içində yaşayan ermənilər də, yüz illər boyu içlərində saxladıqları türk-müsəlman düşmənliyini açığa çıxardılar. Türk ordusu Rusiya ilə savaşarkən, cəbhə arxasında rusların, ingilislərin, fransızların gizlincə silahlandıqları erməni çeteləri türk kəndlərini qılıncañdan keçirib şəhərlərə basqınlar etdilər. Savaş durumunda olan dövlət içerisinde baş qaldırmış erməni xəyanətinin qarşısını almaq üçün Osmanlı dövlətinin verdiyi əmrə əsasən 24 Aprel 1915-ci il tarixində xalqa qarşı görünməmiş vəhşiliklər tərəfdən erməni cəza dəstələri rəislərinin tutulması, erməni dərnəklərinin bağlanması və fəaliyyətlərinin aradan qaldırılması üçün tədbirlər görülməyə başlandı. Eyni günü "qətliam günü" elan edən ermənilər 90 il-dən artıq bir zamanda dünya toplumunu aldadaraq türklərə qarşı geniş və sistemli fəaliyyət göstərirlər.

Əslində o tarixlərdə ermənilər Rusiya, İngiltərə, Fransa kimi imperialist dövlətlərə arxalanıb, Osmanlı dövlətinin zəifləməsindən yararlanaraq Türkiyə, Qafqaz və İran torpaqlarında türk və müsəlmanlara qarşı əsl soyqırım siyasəti yürütmüşdülər. Erməni silahlı dəstələri qısa zamanda Anadoluda bir milyondan artıq müsəlman-türk xalqını, Azərbaycanda və Qafqazlarda isə on minlərcə məsum silahsız xalqı cürbəcür işgəncələrlə, şəhərlərdə camilərə,

kəndlərdə isə böyük binalara (samanlıq, təndir damı və s.) doldurub diri-diriyandıraraq, insanları dərin quyulara ataraq, qadın və uşaqları güllələyərək toplu halında qətlə yetirmişdilər. İndi türk kəndlərində arxeoloqların üzə çıxarıqları toplu məzarlar erməni vəhşiliyini isbat etməkdədir.

Belə insanlıq xaricindəki gəddarlıqda ermənilərin amacı çoxluqda olan yerli türk-müsəlman xalqını məhv edərək Türkiyə və Azərbaycan torpaqlarında, saxtakar erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistən" dövlətini qurmaq idi və bu planın reallaşması üçün ermənilər bu gün də bütün vasitə və imkanlara əl atırlar. Erməni vəhşiliklərini dəstəkləyən və yönəldirən xristian dövlətlərinin amacı isə, Osmanlı dövlətini parçalayıb yox etmək, müsəlman-türk dünyası içərisində bir taşeron xristian dövləti qurmaqdır.

Tarix boyunca Osmanlı dövlətində basqın və zülm edilmədən rahat yaşayın, dirlərinə və dillərinə toxunulmayan, heç bir etnik zorluğa uğramayan ermənilər, yalnız ölkənin daxili və xarici ticarətdə deyil, dövlət qurumlarında da ən üst məqamlarda vəzifələr alırdılar. Hiyləgərliklə dövlətdə "təbəə-yi sadıqə" yəni "sadıq təbəə" ünvani qazanan ermənilər, əllerinə fürsət keçirdiklərində öz dindaşları və müsəlmanlar içərisində olan türk "düşmənləri" ilə iş birliyi quraraq qısa bir zaman içərisində türklərə qarşı düşmənliklərini silahsız xalqın soyqırımı ilə təzahür etdirdilər. Və bundan sonra da hadisələri ancaq onlara xas böyük saxtakarlıqla dəyişdirərək tam tərsinə göstərməyə başlıdalar.

Türkiyə torpaqlarına olan iddiaları boşça çıxdıqdan sonra ermənilər terror yolunu tutdular. "Daşnaksütünün yarandığı 1885-ci ildən ötən 120 il ərzində ermənilər yüzlərcə türk diplomatına qarşı terror törətməklə yanaşı müxtəlif yollarla Türkiyə və Azərbaycan dövlətlərinə və türk xalqına yönələn güclü, həm də davamlı təbliğat kampaniyası aparmaqdadırlar. Baş vurduları yollar dan biri də Ermənistanda və Ermənistən xaricində "Erməni soyqırım abidələri" ucaltmaqdır. Ermənilərin Avropa, Amerika, hətta bəzi müsəlman ölkələrində də tikdirdikləri belə "abidələrin" sayı onlaradır. Ermənilərin Türklərə və müsəlmanlara qarşı yürüdüyü vəhşiliklər (Vandan Xocalıya qədər) isə uzun illər ötməsinə baxmayaraq heç bir abidədə ifadəsini tapmamışdır. İlk dəfə olaraq İğdirdə bu hadisələrin dəhşətinin böyükünü göstərmək məqsədilə abidə ucaldılmışdır.

İğdir və kəndləri 1915-20-ci illərdə erməni təcavüzünə ən çox məruz qalan bölgələrdən biridir. O dönmədə İğdir əhalisinin böyük qismi (səksən mindən çox) öldürülmüş, sağ qalanlar isə öz yurdlarını tərk etmək məcburiyyətində qalmışdır.

Soyqırım abidəsi üçün yer İğdir şəhərinin qərb girişində, yəni Azərbaycan, İran və Ermənistəndən gələn yolların qovuşduğunda seçildi. Üçbucaq bicismli yerin seçiləməsində məqsəd İğdirə qonşu ölkələrdən gələn qonaqları ilk olaraq bu anıtlı qarşılıamaq və düşündürməkdir. Həm də abidə-kurqanın ərazisi elə seçilmiştir ki, möhtəşəm Ağrı dağı onun fonunda yüksəlir. Açıqca

## Qətliam (Qanla yazılmış tariximiz)



bilinməkdədir ki, türk torpaqlarının bir hissəsinə olduğu kimi bu Qutsaldağı da ermənilərin iddiası var və onu Ararat adı ilə dövlət simvoluna çevirmişlər.

Türklərin yaşadığı geniş coğrafi məkanda - Avrasiya çöllərində hökmədarlar, komandirlərinin yaddaşlarına həkk olunmuş sünə təpə-lər-kurqanlar bu günə qədər yaşamaqdadır. Kurqanların daxili qismində dəfn otağı qurulur. Bu əski gələnək İğdır abidəsində qorunmuşdur. Sünə təpənin ortasında yerləşən dairə planlı salon içərisində (radin 7.00 m) ermənilərin qətlə yetirdiyi şəhidlərin simvolik məzarı yerləşir. Ortasında şəhidlərin simvolik məzar daşı olan bu salon, təpə içərisində yerləşən soyqırım müzeyinin də mərkəzi bölməmədir. Dairəvi salonda erməni vəhşilikləri müxtəlif bölgələrlə və nişanla sərgilənir.

Muzeyin giriş qapısı Türk Səlcuk memarlıq gələnəkləri əsasında qurulmuş taç qapının quruluşunun Kadavalı Osmanlı camiə mehrablarına bənzərliyi bu yolla taç qapının qutsal bir məkanə açılmasını bildirir. Muzeyə giriş qapısının çevrə şəkillərindəki tünd qırmızı və qara rəngli qranitlə hasıyalənməsi, pəncərelərin az və olduqca dar olması soyqırım hadisəsinin ağırlığını və faciənin böyüklüyünü ifadə edir.

Bu bir gerçəkdir ki, türk ordusu, yalnız indiki Türkiyə sınırlarında yaşayan müsəlmanları deyil, eyni zamanda 1918-ci ildə Quzey Azərbaycan türklərini də ermənilərin yürüdüyü soyqırımdan qurtarmış, Güney Azərbaycanın Xoy, Urmiya və Təbriz şəhərlərində erməni vəhşiliyinin qarşısını almışdır. Bu səbəblə də Türkiyənin Naxçıvan üzərindəki qarant haqları tanınmışdır. Türk ordusunun bu böyük tarixi başarısı mütləq qeydə alınmalıdır və alındı da.

Məsum müsəlmanları soyqırımdan qurtarmış türk ordusunun şərəfinə, onun şəhid və qazılərinin xatirəsinə sünə təpə-kurqanın ortasında 36 m hündürlükdə baş-başa beş qılınc ucaldılmışdır. Onlar planda beşgəşəli biçim yaradır və üstdən baxıldığda qılıncalar yerdə Türkiyənin Dövlət rəmzinin, bayraqında olan beş güşəli ulduzun formasını yaradır. Təpədə isə bu beş güşəli ulduzun hər ucundan tiyəsi düşməna tərəf olan bir türk qılıncı ucalır və onların ucları yuxarıda birləşib bütünləşir.

Əski türk əsgərlərinin, savaşdan önce öz qılınclarını külək, yağış və ildirim altında itiləsdirmə mərasimi varmış.

Ağrı dağı ətəklərində ucaldılan simvolik qılınclar da, beləcə günəş, yağış və külək altında sərtləşir. Ermənilər İrəvan yaxınlıqlarında Çiçəkli təpəsində tikdikləri və kompozisiyası müsəlman məscidlərindən oğurlanmış, sözdə soyqırım abidəsi ətəklərində hər il təşkil etdikləri nümayişə qatıldıqda üzərini

## Qətliam (Qanla yazılmış tariximiz)

Ağrı dağına çevirərək saygı duruşunda dururlar. Milli hədəfləri "bir gün Ağrı dağı çevrəsini ələ keçirmək" olan ermənilər bir neçə ildir ki, bu qutsal türk dağının öündə türk qılıncları da görürler. Türk əsgəri durduqca Ağrı dağı ermənilər üçün bir göz dağı olaraq qalacaqdır.

İğdır soyqırımı anıtının memarlıq məkanı biçimində, tarixin ən əski çağlarından gələn türk xatirə memarlığının üç böyük gələnəyini (Kurqan, Səlcuqlu türbəsi və məzar daşları) birləşdirir.

İmparatorist xristian dövlətlərinin təmənnasız yardımçılarıyla ermənilər xalqı yalnız türk olduqları üçün deyil, eyni zamanda müsəlman olduqları üçün də qətlə yetirmişlər. 1915-1920-ci illər arasında hadisələrdə məsum xalq və türk əsgərləri İslam yolunda şəhid olmuşdular. İslam dini inanclarına görə şəhidlik peygəmbərlikdən sonra ən yüksək məqam sayılır. Xatirə qülləsinin hündür təpə üzərində ucaldılması (43,50 m) İslami inancdan qaynaqlanır və "şəhidin yeri ən yüksək yerdir" İslam düşüncəsinə dayanır.

Əski türk rəmzləri və əsgər barelyefləri, qılınc fiqurlarının türk ruhunu da ha da gücləndirərək onları çoxanlımlı rəmzlərə çevirmişdir. Bu qılınclardada yüz illərlə Vətən yolunda şəhid olanların, həm də ən ağır savaşlardan qazi çıxan qəhrəmanların əziz xatirələri əbədiləşmişdir. Onların qutsal ruhu, bizi onlara layiq və ən kiçik və ən hiyləgər düşmənə qarşı da hər zaman ayıq olmağa çağırır.

Unutmayaq ki, "bir ovuc" ermənilərin bu gün yalnız Türkiyədə deyil, Azərbaycanda, İranda və Gürcüstanda da torpaq iddiaları vardır. Qarabağ hadisələri başlayan zaman erməni öndərlərindən biri mitinqlərdə bağırırdı: "Qarsa, Ərdahana, Ərzuruma, Vana yol Qarabağdan keçir".

Şamaxı şəhərinin yaxınlığında, Açıdərə adlanan yerdə məzari qalan türk əsgərinin məzar daşındaki kitabədə yazılır: "Qafqaz İslami yolunda canını vermiş türk oğlu qəhrəmanınınindir bu məzar".

Bu möhtəşəm abidə xüsusişlə toplu şəkildə qətləyetirilmiş, məzarları olmayan şəhidlərimizin uca türbəsidir. Bu qutsal türbəni ziyarət edən hər kəs zaman-zaman unutduğumuz şəhidləri xatırlayacaq, onların narahat ruhlarına fatihə oxuyacaq, soyqırım səviyyəsinə ucalan faciəmizin səbəblərini araşdırmağa çalışacaqdır. Belə faciələrin bir daha təkrar olunmaması üçün düşünüb-dəşinacaqlar.

**Cəfər Qiyası,  
Azərbaycan MEA-nın müxbir üzvü,  
İğdrda soyqırım qurbanlarının  
xatirəsinə ucaldılmış abidənin memarı**

## Milli və beynəlxalq cinayət qanunvericiliyində soyqırımının təhlili

Soyqırım (yunan dilindən tərcümədə yevəç – soy, nəsil, caedo- öldürürəm mənasını verir) – hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və müəyyən hissəsinin məhv edilməsi məqsədilə törədilən hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir.

Soyqırım cinayəti ilk dəfə 1948-ci ildə (“Genosid cinayəti haqqında xəbərdarlıq və onun cəzalandırılması haqqında Konvensiya”) beynəlxalq hüquqi status almışdır. Soyqırıma yalnız beynəlxalq cinayət kimi baxılmır. Belə ki, Azərbaycan soyqırım cinayəti sülh və bəşəriyyət əleyhinə olan cinayətlərə aid edilir və onun törədilməsinə görə xüsusi cinayət məsuliyyəti nəzərdə tutulur. (CM, maddə 103)

Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri və s. yaşam tərzi milli, etnik, irqi və ya dini insanlar qrupu tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə və beynəlxalq nizamlama qanuna uyğunluğunun sarsılmasına gətirib çıxara bilər. BMT-nin Baş Məclisinin 10 dekabr 1948-ci ildə qəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsində qeyd olunur ki, hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq subyekti hesab olunur, bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar.

Soyqırım- beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud sürətdə pozulmasıdır.

Subyektiv cəhətdən soyqırım birbaşa qəsdən xarakterizə olunur. Çünkü təqsirləndirilənin məqsədi qanunda göstərilmiş üsullarla müəyyən milli, etnik, irqi və dini qrupun tam və ya qismən məhv edilməsi olur.

“Soyqırım” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) sayılı qətnamə ilə qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:

- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi.
- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri yetirilməsi və əqli pozğunluq halına çatdırılması.
- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvində hesablanmış həyat şəraitinin yaradılması.

-belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər.

-uşaqların zoraklıqla bir insan qrupunun digərinə verilməsi.

Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Bu obyektiv cizgi soyqırım cinayətini digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövşif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur.

Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:

-məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı.

-belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea).

-məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).

Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmış olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmış belə hərəkətlər soyqırım kimi tövşif oluna bilməz.

Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir. Soyqırım cinayətinin tövşif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:

-niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həllədici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur.

-niyyət qrupunun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütün bir insan qrupunun mövcudluq hüququnu tanımaqdən imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdən imtina kimi xarakterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkət) bir adamla məhdudlaşa bilər lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmış olmalıdır.

-niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır.

-niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.

Soyqırım cinayətinə görə, məsuliyyətin tövşif olunması üçün bütün qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir.

## **Qətliam (Qanla yazılmış tariximiz)**

Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.

Soyqırımin obyektiv tərəfi olan “məhv etmək” anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.

BMT-nin beynəlxalq məhkəməsi “Barselona Traction” işi üzrə qərarında soyqırım aktının qadağan edilməsi üzrə öhdəliyi erqa omnes öhdəlikləri adlandırmışdır.

Beynəlxalq məhkəmə “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.

Ümumi insan hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyası tərəfindən 10.12.1948 tarixində qəbul olunub) aşağıdakı maddələrinə son dərəcə ziddir:

Maddə 2 - “hər bir insanın, dilindən, dinidən ... milli ... mənşəyindən və ya digər vəziyyətindən asılı olmayıaraq...bu Bəyannamənin elan etdiyi bütün hüquq və azadlıqlara malik olmaq” hüququnu bəyan edir.

Maddə 3 - hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu tanıyır.

Maddə 5 - qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan münasibəti qadağan edir.

Maddə 9 - əsassız həbs, sürgün və saxlanmayı qadağan edir.

Maddə 17 - hər bir insanın əmlak sahibi olmaq hüququnu bəyan edir və insanı əsassız olaraq əmlakından məhrum etməyi qadağan edir.

Silahlı hissələrin əməlləri “qadın və uşaqların fövqəladə hallarda və silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”yə (BMT-nin Baş Assambleyası tərəfindən 14.12.1974 tarixində qəbul olunub) kobud şəkildə ziddir. Burada bəyan edilir:

“Mülki əhaliyə mənsub olan və fövqəladə hallarda, sülh, öz müqəddəratını həll etmək, milli azadlıq və müstəqillik uğrunda aparılan silahlı münaqişələr şəraitinə düşən və ya işgal olunmuş ərazilərdə yaşayan qadın və uşaqlar siğınacaqdən, qıdadan, tibbi yardım və ya ümumi insan hüquqları bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq bəyannamənin, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq faktin, Uşaq hüquqları bəyannaməsi və ya beynəlxalq hüququn digər aktlarının müddəalarına müvafiq olan digər alınmaz hüquqlardan məhrum edilməməlidirlər”.

İkinci dünya müharibəsi ona gətirib çıxardı ki, leksiona yeni bir söz – “soyqırımı” sözü daxil oldu. Çox illər sonra Ruanda üzrə Beynəlxalq tribunal soyqırımı “cinayətlərin cinayəti” adlandırdı. 1945-ci ildə bu termin hüquqi praktikada – nasist hərbi cinayətkarları üzərində gedən Nümbər prosesində

## **Qətliam (Qanla yazılmış tariximiz)**

istifadə olundu. 1948-ci il 9 dekabrda BMT-nin Baş Assambleyası “Soyqırımı cinayətinin qarşısının alınması və onun törədilməsinə görə verilən cəzalar haqqında konvensiya”nı qəbul etdi. Konvensiya bəyan edirdi ki, soyqırımı hərbi və ya sülh zamanı həyata keçirilməsindən asılı olmayaraq, beynəlxalq hüququn normalarını pozan cinayətdir. Konvensiya müəyyən edib ki, yalnız soyqırımı və onda iştirak edənlər deyil, soyqırımı törətmək məqsədilə əlbirlik, qəsd, habelə soyqırımı törədilməsinə açıq təhrik də cəzalandırılır.

Soyqırımı həmişə təşkil olunandır. O, çox vaxt dövlət nümayəndələri, daha az hallarda qeyri-rəsmi yollarla, məsələn, hərbiləşdirilmiş və dini təşkilatlar tərəfindən qurulur. Soyqırımı həyata keçirən hissələr, bandalar və insan kütlələri bir qayda olaraq, əvvəlcədən silahlanmış və ya təlim keçmiş olurlar. Bu mərhələdə qətl planları hazırlanır, məsələn, “qara siyahilar” tutulur. Soyqırımı təşkil edən tərəf soyqırımı faktını həmişə inkar edir. O, soyqırımı qurbanlarının şəhadətini yalan elan edir, qurbanların qardaşlıq məzarlarını məhv etməyə çalışır və soyqırımı qurbanlarının özünü dəhşətli cinayətlərdə it-tiham edərək, əks-təbliğata başlayır. Soyqırımı təşkilatçıları bu cinayətlərin təhqiqatına fəal surətdə mane olur.

Soyqırımı cinayəti üçün xüsusi məqsədin mövcudluğu zəruri element hesab olunur. Bu, obyektiv xüsusiyyət soyqırımı digər analoji, beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı yaranan hərəkətlərin hər biri şüurlu surətdə, qəsdən edilir. Belə əməllər törətmək niyyəti və onların mümkün nəticələrinin dərk edilməsi onların soyqırımı kimi qiymətləndirilməsi üçün yetərli deyil. Burada cinayətkar niyyətin xüsusi məqsədini və ya hərəkətin neqativ nəticələri ilə əlaqədar olan konkret niyyəti aşkarla çıxarmaq tələb olunur. Azərbaycanın xilas olmağa çalışan mülki əhalisinə əvvəlcədən hazırlanmış pusqlarda avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəş açılması soyqırımı niyyətini təsdiqləyir. Soyqırımı cinayəti üçün məsuliyyətin təsdiq edilməsi bütöv bir qrupun məhv edilməsi kimi son nəticəyə nail olmanın tələb etmir. Bunun üçün etnik qrupu tam və ya qismən məhv etmək niyyəti daşıyan cinayəti təşkil edən hərəkətlərdən birinin həyata keçirilməsi kifayətdir. Soyqırımin tərəflərindən biri olan məhv etmək anlayışı fiziki və bioloji təsir yolu ilə həyatdan məhrum edilmək deməkdir.

## Ədəbiyyat

- Rövşən Novruzoğlu.** Beynəlxalq terrorizm silsiləsindən Erməni terrorizmi GENOSİD.....ECOCİD (I kitab) Bakı – 2006
- Azərbaycan Cümhuriyyəti: 1918-1920.** Azərbaycan Respublikası EA A.A. Bakıxanov ad. Tarix institutu. F. Maqsudov, İ. Əliyev, N. Ağamalıyeva. Bakı – 1998
- Heydər Əliyev:** “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik” /”Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxana. Bakı – 2006
- 1918-ci il qırğınları: tarixi araşdırımlar.** V. Arzumanlı, V. Həbiboglu, K. Muxtarov. Bakı – 1995
- Əliyev Mirzə Bağır.** Qanlı günlərimiz: 1918-1920, Naxçıvan /M.B.Əliyev; tərt. T. Quliyev; elmi red. H.Əlibəyli.- Bakı - 1993
- Məmmədova Həvva.** Azərbaycan Xalq Cumhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: erməni terrorizminin güclənməsi: 1918-1920 / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Bakı – 2006
- Azərbaycan tarixi: 1900-1920-ci illər** (V cild) Bakı - 2008
- Abışov Vaqif.** Azərbaycanlıların soyqırımı (1917-1918-ci llər) Bakı - 2007
- Arzumanlı Vaqif.** Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı - 1998
- Milli Təhlükəsizlik Nazirliyi.** Erməni cinayətləri (sənədlər əsasında) I cild. Bakı – 2004
- Soyqırım cinayəti** (Beynəlxalq aktlar, normativ sənədlər, müraciət və şərhələr toplusu) Bakı – 2010
- Paşayev Ataxan.** Açılmamış səhifələrin izi ilə. Bakı – 2001
- Aygün Həsənoğlu, Eldar Səmədov, Emin Ağayev.** Erməni terroru Bakı - 2005
- Nəsiman Yaqublu.** Xocalı qırğını. Bakı – 1992
- Qeybullayev Q.** Qarabağ (Etnik və siyasi tarixinə dair-mətn) Bakı – 1990
- Yaqub Mahmudov, Kərim Şükürov.** QARABAĞ - real tarix, faktlar, sənədlər. Bakı-2005
- Esmira Orucova.** Bizi əsirlikdən qurtarın Bakı-2006
- Pompeyev Yuri Aleksandrovic.** Qarabağ qan içində / Bakı: Azərbaycan Ensiklopediyası NPB, 1996
- Сахиб Джамал** «Карабахская хроника» реконструкция этнической истории Карабаха по архивным материалам (1805-1905 гг.)
- Дашдамиров Фикрет Габиб оглы.** Армянский терроризм и сепара-

тизм: “Покровители и двойной стандарт”. Ф.Г.Дашдамиров.- Баку – 2005

**Исторические факты о действиях армян на Азербайджанской земле: сборник** / Баку - 2003

**Национальная Академия Наук Азербайджана Институт Истории им. А.А.Бакиханова.** ГАРАБАГ: КУРЕКЧАЙ – 200. Баку – 2005

**Arif Yunusov.** KARABAKH: PAST AND PRESENT. BAKU – 2005

**Ходжалы : хроника геноцида** /сост. Э.Ахундова; ред.: С.Рустамханлы, Ч.Алиоглы.- Баку -1993

**Феликс Церцвадзе.** ЗАБЫТЫЙ ГЕНОЦИД. Нью-Йорк 2005

**ООК (Организация Освобождения Карабаха).** Материалы научно-практических конференций по теме "Карабах вчера, сегодня и завтра". Вторая часть. Баку - 2009

**Erich Feigl.** ERMENİ MİTOMANYASI. 2007

**Armenian nasizm – two interpretations** / trans. G. Bairamov; comp. N. Ibrahimov; ill. N. Babayev.- Baku - 1994

**Historical facts of armenia's actions in Azerbaijan land:** collection /ed.-comp. T. Musayeva, A. Mammadov.- Baku – 2003

**Muslim, Sariyya.** Khojaly is not dead /S. Muslim; trans. A. Aghabeyli; ed. M. Nazimoghlu.- Baku – 2007

**Muslim, Sariyya.** I'll die without hope /S. Muslim; trans. A. Agabayli; ed. S. Babayev.- Baku: Azerbaijan University Press, 2001

## Internet ədəbiyyatı:

<http://www.karabakh.co.uk/>

<http://www.azerigenocide.org/>

<http://www.karabakh.org/>

<http://www.azer.com/>

<http://www.diaspora-az.com/>

<http://www.genocide.az/>

<http://www.khojaly.preslib.az/>

<http://www.xocali.biz/>

<http://www.agdaban.org/>

## **Qətliam (Qanla yazılmış tariximiz)**

Texniki redaktor: Gülbəniz Hüseynova  
Kompyuter xidməti: Fidan Nəsirova

Çapa imzalanmışdır: 12.03.2012

Formatı 70x100 1/16  
Ofset çap üsulu. Həcmi: 7 çv

Sifariş 006. Tirajı 10000.



